

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 016 (4758) 28 yanvar 2015-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanda xalqla iqtidar arasında birlik var



İlham Əliyev:
"Bizim bütün
təşəbbüslərimiz
xalq tərəfindən
dəstəklənir"

Səh 2

5

Əli Həsənov: "İsrail
mühüm strateji
tərəfdaşdır"



6

Siyavuş Novruzov:
bələdiyyə seçkiləri Yeni
Azərbaycan Partiyasının
tam qələbəsi ilə
başladı



13

Hrant Dink "sevdası",
yaxud siyasi oyunun
bir parçası?



Azərbaycanda xalqla iqtidar arasında birlik var

İlham Əliyev: “Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir”

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənayə, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunur. Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə



Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev Mənsur Həmzə oğlu Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında da Sərəncam imzalayıb. Prezident İlham Əliyev, həmçinin Mənsur Həmzə oğlu Məmmədovun Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.

Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yeni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.

Ardı səh. 3

“Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır”



muxtar respublikada ümumi daxili məhsulun həcmi 10,3 dəfə, sənayə məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əməkhaqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, inf-

rastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilib:

“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilmişdir. Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda ikinci Dövlət

Proqramının yekunlarını müzakirə etmişdik və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il keçibdir və bir il ərzində görülən işlər haqqında bu gün məlumatlar veriləcək, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.

Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə,

Azərbaycanda xalqla iqtidar arasında birlik var

İlham Əliyev: "Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir"

Əvvəli Səh. 2

Yeni, budur bizim bugünkü realitələrimiz. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yeni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yeni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət

Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdu idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir."

Dövlətimizin başçısı qeyd edib ki, əgər 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. Prezident diqqətə çatdırıb ki, bütün göstəricilər bunu təsdiq edir:

"Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız

1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışdıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinglərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.

Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reyting agentlikləri Azərbaycanın suveren reytinglərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqəbatqabiliyyətliliyinə görə 38-ci yere layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı səviyyədədir, manat da

ildən-ilə öz dəyərini artırır."

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir:

"Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərler, gözünü deşir. Bizi bunu da bilir. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümlü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistanı nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökr adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var



"Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərler, gözünü deşir. Bizi bunu da bilir"

ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Er-

menistan olacaq."

Dövlət başçısı qeyd edib ki, sosial islahatların təməlinə güclü iqtisadiyyatımız dayanır: "Mən bu sahədə də bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infraqurstruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur.

Azərbaycanda xalqla iqtidar arasında birlik var

İlham Əliyev: "Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir"

Əvvəli Səh. 3

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahədə nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorunulmalı ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu "qloballaşma" sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlinə dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılınsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtidir."

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, "Meliorsiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər. Qeyd olunub ki, son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması döv-



"Baxın, dilənçi Ermənistanə nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökr adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir"

rü kimi tariximizə daxil olmuşdur. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və pragmatik siyasəti durur.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Ötən il də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olub. Regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib. Ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr

qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Sumqayıt, Gəncə və Sabirabadda "ASAN xidmət" in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə etmişdir. İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir. Sosial layihələrin reallaşdırılmasında mühüm rolunu Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Şübhəsiz ki, 2014-cü ildə başlayan "Məktəbə-qədər təhsil müəssisələrinin inkişafı" proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcəkdir.

2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası

regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Ümumilikdə "Sənaye ili"ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb. Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilmişdir. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü ilə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır.

Daha sonra Azərbaycan Prezidenti konfransda yekun nitqi söyləyib. Prezident İlham Əliyev qarşıda duran vəzifələr barədə danışib, tapşırıq və tövsiyyələrini verib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq.

Əli Həsənov: "İsrail mühüm strateji tərəfdaşdır"



edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsrailə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini tələb etsin.

Qəzet yazır ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Eyni zamanda, ölkənin coğrafi mövqeləri onun İsrail üçün nə dərəcədə mühüm olduğunu göstərir.

Şöbə müdiri deyib ki, İsrailin Azərbaycan üçün əhəmiyyətli ölkə olmasının səbəblərindən biri də onun Yaxın Şərqi mühüm dövləti və regionda qabaqcıl texnologiyalara malik olmasıdır. Bundan əlavə, İsrailə yaxşı münasibətlər Azər-

THE JERUSALEM POST



Top aid to Azerbaijan president: Israel important strategic partner

By IRAN KENNEDY
14.07.2013
Israel buys 40% of its oil from Azerbaijan.



BAKU – Azerbaijan views Israel as a "very important" ally and strategic partner, Ali Hasanov, a senior adviser to President Ilham Aliyev, said on Monday.

Hasanov's comments followed a meeting he had with a small Israeli delegation to Baku, led by Acre Mayor Shimon Lankry, who is building a community center in his town for the some 9,000 Azerbaijani Jews – or 2% percent of his city – who live there.

Hasanov said the ties between his country, a secular Muslim state that borders Iran to the north, and Israel will continue to develop and flourish "despite the pressures."

"We have relations with all countries of the world according to our interests," he said, including countries that are enemies and rivals of one another.

He pointed to Azerbaijan's ties with the US and Russia as one example and its ties with Israel and Iran, as well as with Israel and Turkey, perhaps Baku's closest ally, as another.

Hasanov, accompanied Aliyev for meetings with Turkish President Recep Tayyip Erdogan earlier this month and said that at no time did anyone there ask Azerbaijan to cut or cool down its rapidly developing relations with Israel.

With Israel buying 40% of its oil from Azerbaijan, and considering that country's geography, it is clear why ties between the two states are so important for Jerusalem.

Hasanov said that among the reasons Israel is so significant to Azerbaijan is because it is a very important state in the Middle East and also because of its advanced technology.

Also, he said, good ties with Israel help Azerbaijan in Washington, both through Jewish groups active in the capital and through the many discussions Israeli leaders have with their American counterparts.

Azərbaycan İsraili mühüm müttəfiq və strateji tərəfdaş hesab edir. "The Jerusalem Post" qəzetinin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bəzi kənar "təzyiqlərə baxmayaraq" Azərbaycanın İsrailə münasibətləri inkişaf edəcək. "Bizim bütün qonşu ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə", - deyir Əli Həsənov bildirib. Şöbə müdiri buna misal olaraq Bakının Rusiya və ABŞ ilə münasibətlərini, həmçinin İran, Türkiyə və İsrailə tərəfdaşlığını göstərib.

Əli Həsənov deyib ki, o, yanvarın əvvəllərində Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə iştirak

baycana Vaşinqtonda da kömək edir. Belə ki, ABŞ paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu müzakirələr və diskussiyalar aparırlar. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir.

Müəllif vurğulayır ki, Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycanın İsrailə yaxın münasibətlərinin digər müsəlman dövlətləri üçün də bir model olduğunu bildirib. Prezident Administrasiyasının şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığının bu cür inkişafı azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli gəlir. Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən Əli Həsənov deyib ki, hazırda ölkəmizdə doqquz minə qədər yəhudi, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.

Şöbə müdiri əlavə edib ki, hansısa məsələlərdə İsrailə müsəlman ölkələri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək və münasibətlər qurmağın mümkün variantlarını tapmaq olar.

Nərgiz Paşayeva: "Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam"

Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.



Fəxri professor diplomunu MDU-nun rektoru, akademik Viktor Sadovniç Nərgiz Paşayevaya təqdim edərək deyib: "Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası öz yığıncağında qərara alıb: Bakı şəhərində Lomonosov adına MDU-nun filialının yaradılmasına və inkişafına, Moskva Universiteti ilə səmərəli əməkdaşlığa böyük töhfəsinə görə Nərgiz Arif qızı Paşayevaya Moskva Dövlət Universitetinin fəxri professoru adı verilsin. Bu ad onu qanun-qayda ilə müəyyən edilmiş hüquqlar, ehtiram və imtiyazlarla təmin edəcək".

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva yüksək ada görə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz kəşməşəşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.

Professor Nərgiz Paşayeva deyib: "Moskva Universitetinin

kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikiyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edir. Çünki universitetlər əbədidir, qalan nə varsa, tarixin böyük və kiçik epizodlarıdır". Nərgiz Paşayeva MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva Universitetini təbrik edib. Rektor Nərgiz Paşayeva AzərTAC-ın müxbirinə müsahibəsində deyib: "Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: "Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər". Bu, əsasdır. Mənə elə gəlir ki, Moskva Universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığı diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir". Təntənəli tədbirdə Rusiya Prezidenti Vladimir Putinin yubileyi münasibətilə universitetə təbrik məktubu oxunub, qonaqlara universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim edilib, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomları ilə təltiflər olub. Nərgiz Paşayeva ilə bərabər, almaniyalı alim, Frayberq Dağ-Mədən Akademiyasının Texniki Universitetinin rektoru Bernd Meyer də MDU-nun fəxri professoru adına layiq görülüb. İndi onların adları müxtəlif vaxtlarda bu fəxri titula layiq görülmüş başqa alimlərin və tanınmış ictimai xadimlərin adları ilə bir sırada dayanır.

Qeyd edək ki, Moskva Dövlət Universitetinin fəxri professoru adına vaxtilə fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov, riyaziyyatçı, dinamik sistemlər və diferensial tənliklər nəzəriyyəsi, diferensialometriya və topologiya üzrə mütəxəssis, akademik Dmitri Anosov, Dnestryanı Dövlət Universitetinin fəxri prezidenti, fizik Stepan Beril, AFR-in Axen Texniki Universitetinin professoru Tomas Qris, Hindistanın mərhum baş naziri İndira Qandi, çex mənşəli ABŞ psixoloqu və psixiatri, transfərdi psixologiyanın banilərindən və şüurun dəyişkən hallarının öyrənilməsinin pionerlərindən biri Stanislav Qrof, Belarus Dövlət Universitetinin rektoru Leonid Dyatçenko, qlyasiologiya, geologiya, geofizika, ekologiya sahələri üzrə mütəxəssis Mixail Zalixanov, riyaziyyatçı alim Leonid Kantoroviç, Skopyedə (Makedoniya) Müqəddəs Kirill və Mefodi adına Universitetin professoru Maksim Karanfilovski, Delft Texniki Universitetinin professoru, bioloq Solomon Kroonenberq, ilk qadın kosmonavt, texniki elmlər namizədi Valentina Tereşkova, görkəmli yazıçı Çingiz Aytmatov, amerikalı alim-bioloq, Nobel mükafatı laureatı Uoston Jeyms, britaniyalı fizik və radiobioloq, Nobel mükafatı laureatı Rotblant Josef layiq görüldülər.

Moskva Dövlət Universiteti 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniç çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyətinin vasitəsilə biliklərə yiyələnir.

**Fəridə Abdullayeva
AzərTAC-ın xüsusi müxbiri
Moskva**

Siyavuş Novruzov: bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının tam qələbəsi ilə başa çatdı

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsini təqdim edirik

- Siyavuş müəllim, bildiyiniz kimi, qarşından növbəti parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Partiya bu istiqamətdə hansı işləri görür?

- Əlbəttə, partiya seçkilərə hazırlaşır. Yeni Azərbaycan Partiyası ötən ilin nəticələrini artıq yekunlaşdırıb. Bunlar statistik və digər hesabları, il ərzində görülən işləri, bələdiyyə seçkilərini və digər məsələləri əhatə edir. Bildiyiniz kimi, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının tam qələbəsi ilə başa çatdı. Yeni Azərbaycan Partiyası bələdiyyələrin təxminən 68 faizdən çoxunda qələbə qazandı. Bunların hamısı bu həftə ərzində partiyanın İdarə Heyəti tərəfindən təsdiq olunacaq. Bundan sonra cari il üçün tərtib edilən tədbirlər planı təsdiq ediləcək. Təbii ki, bu tədbirlər planında qarşıda duran əsas vəzifələrdən biri də parlament seçkilərinə hazırlıqdır. Bununla bağlı müxtəlif proqramlar hazırlanacaq. Hələlik ötən ilin hesablarının təsdiq olunması ilə bağlı iş gedir. Bundan sonra əsas diqqət parlament seçkilərinin keçirilməsinə yönələcək.

- Bələdiyyə seçkilərindən əvvəl qeyd etmişdiniz ki, YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq. Bəs parlament seçkilərində namizədlərin tərkibində dəyişikliklər gözlənilirmi?

- Təbii ki. Məsələn, qeyd edə bilərəm ki, bu ilki bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən və seçilənlər arasında kifayət qədər dəyişikliklər oldu. Seçilən 10 315 bələdiyyə üzvünün 30 faizdən çoxu yeni tərkibdə seçilib. Burada gənclər və qadınlar da üstünlük təşkil edib. Hesab edirəm ki, parlament seçkilərində də dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yeni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüsləri-



nin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektiv olacağını, hansının seçilmə şansının daha böyük olacağını müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədlərinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək.

- Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının üzvlərinə sərbəstlik verilməli və ya onlar yalnız partiyanın müəyyən etdiyi proqram çərçivəsində seçkilərə gətməlidirlər?

- Bunu düşünürəm. Bələdiyyə seçkilərində qismən də olsa partiya üzvlərinə sərbəstlik verildi. Yeni 3 minə yaxın partiya üzvü fərdi qaydada namizədlərini irəli sürmüşdü. Əlbəttə, seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Həm Konstitusiyada, həm də Seçki Məcəlləsində

normalar mövcuddur ki, yaşı 25-dən yuxarı olan istənilən Azərbaycan vətəndaşı bu normalara uyğun öz namizədliyini irəli sürə bilər və seçilə bilər. Lakin burada bir partiya prinsipi də var. Partiyanın siyasi xətti var və partiya siyasi xəttinə uyğun şəkildə də namizədlərini müəyyənləşdirir və irəli sürür. Əgər kimsə bu xətti istəmirsə, öz hüquqlarını bu siyasi xətt ilə üst-üstə salmırsa, onda o, partiyadan hər hansı bir dəstəyə, köməyə arxalana bilməz. O, artıq fərdi qaydada, bir vətəndaş kimi öz namizədliyini irəli sürə bilər. Yeni həmin şəxs Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə gedə bilməz, çünki partiyanın siyasi xəttinə uyğun olan namizədləri var, onların namizədliyini irəli sürür və onlara imzatoqlama, təbliğat-təşviqat kampaniyasında və digər məsələlərdə dəstək göstərir.

- Bildiyiniz kimi, müxalifət partiyaları da parlament seçkilərinə hazırlıqlara başlayıblar, müxtəlif bloklar yaratmağa cəhd edirlər, ancaq hələ ki uğurlu nəticələr əldə edə bilməyiblər. Müxalifət partiyalarının seçkilərə hazırlıqlarını necə dəyərləndirirsiniz?

- Təbii ki, müxalifət partiyalarının çoxu çalışacaq ki, parlament seçkilərində iştirak etsin. Bilirsiniz ki, Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən partiyalar da var və bunların da əksəriyyəti seçki prosesinə qatılmağa çalışacaq və bir çoxu da bloklar şəklində. Çünki həmin partiyaların böyük əksəriyyətinin heç bir potensialı yoxdur, heç ayrı-ayrı dairələrdən irəli sürməyə namizədləri də yoxdur. Bilirsiniz ki, Azərbaycanda 125 seçki dairəsi var və onların hər birindən namizəd irəli sürmək müxalifət partiyaları üçün çətinlik yaradır. Ola bilər ki, hansısa şəhərlərdə dairələrdə namizəd irəli sürsünlər. Amma kənd rayonlarında və yaxud ayrı-ayrı dairələrdə onların namizəd irəli sürməkdə çətinlikləri olacaq.

Müxalifət partiyalarının seçki prosesində aktiv iştirak etməyə cəhd göstərməsində ikinci bir səbəb ondan ibarətdir ki, siyasi partiyaların maliyyələşməsi parlament seçkiləri

ilə əlaqədardır. Əgər siyasi partiya parlament seçkilərində iştirak edərsə, hətta seçilməyə belə, seçicilərin 3 faizdən artıq səsini qazandırsa, artıq budcədən ayrılmış maliyyənin 10 faizinin bölüşdürülməsində iştirak edə bilər ki, bu da kifayət qədər vəsait deməkdir. O vəsaiti almaq üçün təbii ki, siyasi partiyalar cəhd göstərəcəklər. Hesab edirəm ki, bir qrup partiya buna cəhd edə biləcək. Bir qrup da var ki, çox acınacaqlı bir vəziyyətdədir. Məsələn, Müsavat Partiyası deyir ki, namizədlər müəyyənləşdirir, əgər orada namizəd qalıbsa. Partiyada artıq namizəd qalmayıb. Çünki partiya iki hissədən ibarətdir və hansı qanadın müəyyənləşdirdiyi, kimlərin müəyyənləşdirdiyi məlum deyil. Xalq Cəbhəsi Partiyasında isə ümumiyyətlə, heç kim yoxdur. Belə deyək, Əli Kərimlinin cangüdənləri, sürücüləri və belə insanlardan ibarət şura. Ona görə də çox güman ki, bunlar əsas gücü QHT rəhbərlərinə verəcəklər. QHT rəhbərlərini, jurnalistləri, qəzet redaktorlarını öz adlarından namizəd kimi irəli sürəcəklər ki, görünsün ki, bunlar da parlament seçkilərində iştirak edirlər.

- Müsavat Partiyası və AXCP adını qeyd etdiniz. Bu iki partiya arasında bir müddət öncə baş tutan görüşü necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, prezident seçkilərində İsa Qəmbər özü vahid namizəd olmaq istəyirdi. Lakin Əli Kərimli və onun ətrafındakıların ciddi cəhdləri nəticəsində İsa Qəmbərin namizədliyinə imkan verilmədi və başladılar neytral namizəd axtarmağa. Bir neçə uğursuz namizəd tapıldı və bununla da bunların vəziyyəti yekunlaşdı. Hazırda da Müsavat ilə AXCP arasında çox ciddi qarşıdurma var. Elə son mitinqlərində də aydın şəkildə göründü ki, AXCP öz mitinqinə Müsavatı buraxmadı, aşağıda saxlayıb hərəsinə bir şəkil verib ictimaiyyət qarşısında biabır etdi. Müsavatın mitinq keçirməsi cəhdi də çox ciddi şəkildə AXCP tərəfindən pozuldu və orada çox cüzi sayda insan iştirak etdi. Bu baxımdan, bunların görüşməsi mənasız bir şeydir. Bunlar arasındakı bu qarşıdurma parlament seçkilərində daha da dərinləşəcək.

“Cəmiyyətin aktiv və inkişafda olan hissəsi olan gənclərə daim diqqət və qayğı göstərilməsi vacib amildir. Çünki cəmiyyətin gələcək inkişafı məhz bu gənclərdən asılıdır. Sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymaq üçün imkanlarının olması zəruridir. Düşünürəm ki, ölkəmizdə gənclər sahəsində kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur”. Bunu SİA-ya “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

“İrəli” İB sədrinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq: “Bundan



Mirhəsən Seyidov: “Gənclər sahəsində kifayət qədər uğurlu siyasət həyata keçirilir”

əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif

aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlanırlar. Strategiyanın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb. Bu gün cəmiyyətdə müxtəlif səbəblərdən müxtəlif təbəqələrdə narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və

müxtəlif qrupların hədəfinə çevrilir. Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına, risklərin daha öncədən görülməsinə səbəb olacaq. Həmçinin cəmiyyət üçün daha faydalı olan işlərlə məşğul olacaqlar. Strategiya gənclərin həqiqətən dövlətin onlara yaratdığı imkanlardan istifadəsinə imkan yaradır ki, gənclər bu kimi imkanlardan istifadə edərək Azərbaycanın maraqlarını istər yerli istər beynəlxalq səviyyədə, milli mənəvi dəyərlərimizi qorunması istiqamətində inkişafa aparacaq”.

M. Seyidov deyib ki, burada digər bir məsələ də strategiyanın icrası ilə bağlıdır: “Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların sadəcə olaraq konfranslar, seminarlar formatında deyil birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda bu işdə müxtəlif gənclər təşkilatlarını, ictimai birliklərin cəlb edilməsi, onlar arasında koordinasiya edilərək birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi önəmlidir. Məsələn, strategiyanın icra müddətlərindən

biri “gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsinə stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması”dır. Əlbəttə, gənclər üçün regionlarda bu gün şəraitlər yaradılmaqdadır. Lakin gəncin aktiv, enerjili olduğunu nəzərə alaraq bölgələrdə də paytaxtdakı kimi müxtəlif infrastruktur (asudə vaxtların keçirilməsi üçün məkanlar, sürətli internet və s.) yaradılması gəncin özünü ələ paytaxtda hiss etməsinə təmin etmək onların stimuluna səbəb ola bilər. “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Siyasətinin aparılmasında, onun müddəalarının icrasında, birbaşa gənclərə yönəlik tədbirlərin həyata keçirilməsində, gənclərin dövlətin yaratdığı bu kimi imkanların istifadəsində yaxından rol almış və bu ildə Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının inkişafında öz töhfəsini verəcək. Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu strategiya, Azərbaycanın dövlətçilik maraqlarına uyğun həyata keçirilərək, birbaşa gənclərin qərar qəbul etmə zamanı inkişafına, sağlam mühitədə sağlam gəncliyin yetişməsinə xidmət edəcək”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Abşeron rayonunda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərindəki mədəniyyət sarayında Sumqayıt şəhərindən və Abşeron rayonundan olan 20-yə yaxın vətəndaşı qəbul edib.



Komitənin mətbuat xidmətindən AzərTAC-a bildiriblər ki, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub. Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Qəbul zamanı müraciətlərin bir qismi yerində həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ölkəmizdə 51 min 600 nəfərdən çox şəxsə Prezident təqaüdləri təyin olunub

Prezidentin müvafiq Fərman və Sərəncamlarına əsasən, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Prezident təqaüdü təyin olunan vətəndaşların sayı hazırda 51 min 618 nəfər təşkil edir. Nazirlikdən AzərTAC-a bildiriblər ki, son bir ildə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara təyin olunan Prezident təqaüdlərində mühüm artımlar edilməklə, həmin təqaüdlə təmin edilən vətəndaşların əhatə dairəsi daha da genişləndi. Belə ki, qeyd olunan dövrdə Azərbaycan Prezidentinin müvafiq Fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50 faizə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8 faiz artırılıb. Habelə, İkinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara da Azərbaycan Prezidentinin təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Ümumilikdə son bir ildə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16 min 637 nəfər (47,5 faiz) artıb. Cari ilin əvvəlindən isə dövlət başçısının 2014-cü il 11 avqust tarixli Fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmillət borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də aylıq 200 manat olmaqla Prezident təqaüdü təyin olunur.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 26 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən, Dövlət Sosial Müdafiə (DSMF) Fondu tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. AzərTAC xəbər verir ki, bu barədə DSMF sədri Elman Mehdiyev açıqlama verib. Bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib. 2014-cü ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənen və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.



"İl ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər nəticəsində böyük nailiyyətlər əldə edilmişdir. Belə ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də əhəlinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir." Bu barədə Yap.org.az saytına müsahibəsində "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev bildirib. O qeyd edib ki, ilk növbədə, qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter alıb və ölkənin bütün bölgələrini əhatə edib. Onun sözlərinə görə, ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, il ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.



"İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2015-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 732 266-a çatmışdır. Qeyd edək ki, 01 yanvar 2015-ci il tarixə qeydiyyata alınmış abonentlərin 22 262-i qeyri-əhali abonentidir. Ümumilikdə, 2015-ci ilin 1 yanvar tarixinədək mövcud olan 1 710 004 əhali abonentindən 81 928-i ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 30 892-i Bakı, Abşeron, Sumqayıt, 53 468-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələrində mühüm rol oynayır. Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz saygacalarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yaranacaq texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır. 2014-cü ildə Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 238 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə, 17348 mənzili əhatə edir."

Avropa İttifaqının mətbuat orqanları Azərbaycanın bu təşkilat üçün önəmindən bəhs edir

Avropa Parlamentinin üzvləri, eyni zamanda, Avropa İttifaqı funksionerləri arasında böyük nüfuzlu maliyyə "EurActiv" xəbər portalında "Almaniya Azərbaycanı çox vacib tərəfdaş hesab edir" sərlövhəli məqalə yerləşdirilib (<http://www.euractiv.com/sections/europes-east/germany-calls-azerbaijan-increasingly-important-partner-311511>).

Məqalədə Almaniyanın "Cənub" qaz dəhlizi layihəsinə verdiyi dəstək, rəsmi Berlinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, Azərbaycan-Almaniya əlaqələri, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətləri barədə məsələlər əksini tapır. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanır.

Brüsseldə nəşr olunan "New Europe" qəzetində isə "Azərbaycan Berlində Avropa İttifaqının rolunu gücləndirir" sərlövhəli məqalə dərc edilib (<http://www.neweurope.eu/article/azerbaijan-strengthens-eu-role-berlin-davos>).

Qəzetin ilk səhifəsində Ermənistanla bağlı mənfi (Ermənistan-Avropa İttifaqının ən böyük məyusluğu), Azərbaycanla bağlı müsbət məqalənin verilməsi ilə rəsmi Bakının Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaş olduğu, Ermənistanın isə əksinə, Avropanın ümidlərini doğrultmadığı oxucuların diqqətinə çatdırılır. Məqalədə Azərbaycan Prezidentinin Berlində və Davosda səfərinin nəticələri təhlil edilir, ölkəmizin Avropa İttifaqının vacib tərəfdaşı olduğu vurğulanır.

Pərvanə Qarayeva
AzərTAC-ın xüsusi müxbiri
Brüssel





**Erməni qarşısında
səmimilik yalnız
bunlardadır...**

RƏFIQƏ

Bir həqiqət var ki, dünyanın sivil ölkələrində, tərəqqi edən dövlətlərdə dövlətçilik maraqlarına, Vətən amilinə xəyanət edən kəslər, satqın və dönüklər istər iqtidarın, istərsə də, sağlam müxalifətin kəskin qınağına tuş gəlirlər. Lakin o da bəllidir ki, bu cür satqınlara ağır cəzalar da verilir.

Belə ki, satqınlıq damğasını daşıyanlar gələcəkdə də həmin addımlarını təkrarlamağa biləcək qədər mənfur ünsürləndirilər. Fəqət, hər yerə olduğu kimi, bizim ölkəmizdə də dövlətə, milli maraqlara və xalqa xəyanət edənlər var və onları müdafiə edənlər də həmin ünsürlərin ətrafındadır. Ancaq budəfəki mövzu xəyanətkarlardan bəhs etsə də, ortada digər vacib məqamlar mövcuddur. Məsələn, artıq məlum səbəblərə görə həbsdə olan Leyla və Arif Yunusların və digərlərinin həbsi ənənəvi müxalifət düşərgəsini nədənsə narahət etməyə başlayıb. Çünki belələrinin həbsi ilk növbədə satqın müxalifət "liderlərinin" növbəti satqınlıq ideyalarının reallaşmasının qarşısını alır. Görünür bu səbəbdən, AXCP, Müsavat və digər partiyalar haqlı olaraq həbsə atılan xəyanətkarları müdafiə edir, müdafiə komitələri yaradır, xarici təşkilatlar qarşısında əzabkeşlər imici formalaşdırmağa çalışırlar. Məsələn, onlar xarici təşkilatlar qarşısında belə bir şüarlar səsləndirirlər ki, guya Leyla Yunus şəkər xəstəliyindən və böyrək çatışmazlığından əziyyət çəkir, ərciyəzi Arif Yunusun isə sən demə, ürəyində xəstəlik var. Ancaq buna baxmayaraq, Azərbaycan dövləti onları müayinə etmək üçün Almaniyadan, Macarıstandan və Rusiyadan həkimlər götəzdirir.

Ancaq bütün bunlara baxmayaraq, bu kimi həyasızlıq metodları ilə özlərinə xal toplamağa çalışan müxalifət partiyaları nəticədə həmin təşkilatlara "Azərbaycanda repressiya" olduğunu inandırmağa cəhd göstəririlər. Sən demə, Vətənin "mərd" oğul-qızlarının başında da Arif və Leyla Yunus cütlüyü dayanmış (?!-R.). Təəssüf ki, açıq-aşkar erməniyə işləyən bu mənfur cütlük xarici təşkilatlara belə tanındır. Üstəlik, belə tanidilmələr arasında qrantlar da əldə edilir. Sadəcə bir sual vermək lazımdır ki, ecəba, siz erməni kəşfiyyatına dövləti maraqları satan ünsürlər sayəsində aldığınız qrantları öz arvad-uşağınıza necə yedirdirsiniz?! Məhz bu kimi ürəkbulandırıcı məsələlər ətrafında gah ABŞ hökuməti, gah "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı, gah da Avropa qurumları və oralarda uzun illərdir ki, yer ələmiş erməni lobbiləri dövlətə xəyanətdə ittiham edilən ermənipərəst Leyla Yunus və Arif Yunusun həbsdən "bərək narahət" olduqlarını bəyan edir, üstəlik bir az da irəliyə gedərək, onların azadlığa buraxılmaları barədə bəyanatlar verirlər. Demək, belə çıxır ki, bu gün ABŞ-da irqçilik faktorunun cücediyi bir zamanda buna etiraz edənlər həbs oluna bilər, Qərb mətbuatında konkret senzuralar təbiiq edilir və buna etiraz edən jurnalistlər siyahıya alınaraq, məxfi orqanların nəzarətinə götürülə bilər, amma Azərbaycanda milli dövlətçilik maraqlarını satanlar dərhal azad olunmalıdır?! Sizcə, bu, absurd fikir deyilmi, dəyərli oxucular? Demək, belə çıxır ki, vaxtilə Azərbaycan dövlətinə, iqtidara qarşı təhqir, böhtan yağıdın "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid tutulmamalı, Tbilisidə erməni kəşfiyyatçısı İsparyanla əlaqə qurub Vətənə xəyanət edən Ruslan Bəşirli həbs edilməməliyimiş. Baxın, bu gün həbs olunanları daha kimlər müdafiə edir - ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov, "Milli Şura"-nın sədri Cəmil Həsəni. Yeni Rüstəm İbrahimbəyov açıq-aşkar Bakının ermənilər üçün darıxdığını deyib və erməniləri Bakının siması adlandırıb. Yaxud da Cəmil Həsəni öz qızını erməni əsilli bir şəxsə əvəz verib hazırda da erməni əşnalarının maraqlarını təmin etməklə məşğuldur. Məhz budur fakt, budur dəlilik! İndi belələrinin Azərbaycanın adından, milli mənafədən dem vurmaları, ümumiyyətlə, səmimi görünür. Onlar yalnız ermənilər qarşısında səmimi görünə bilərlər.

"Bakı Ali Neft Məktəbinin tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir"

Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti xanım Renu Xatur AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanla ABŞ arasında təhsil əlaqələri haqqında nə deyə bilərsiniz?

- Azərbaycanla ABŞ-ın Texas ştatı arasında təbii bağlar mövcuddur. Bu ilk növbədə neftə olan ortaq marağımızdan irəli gəlir. Bizi həmçinin öz təbii ehtiyatlarımızdan necə istifadə etməyin yollarının axtarışı və həmçinin, ən müasir texnologiyaya əsaslanan tədqiqatı necə aparmaqla bağlı istəyimiz bağlayır. Təhsil sahəsində ortaq maraqlarımız çoxdur. Mən burada bir neçə ali təhsil müəssisəsində oldum, müzakirələr apardım. Biz bir neçə sahələr üzrə əməkdaşlıq edə bilərik, xüsusilə də, tələbə və müəllim heyətinin mübadiləsi sahəsində, birgə tədqiqat imkanlarını da mütləq nəzərdən keçirə bilərik. Mübadilənin həyata keçirilməsi azərbaycanlı tələbələr üçün böyük imkanlar açacaq. Onlar Hyuston Universitetində təhsil almaq imkanı qazana bilərlər.

- Bakı Ali Neft Məktəbi ilə Razılaşma Protokolu imzalandı, bu əməkdaşlığın nə kimi perspektivləri var?

- Düşünürəm ki, Bakı Ali Neft Məktəbi neft-qaz sahəsi üzrə gələcəyin işçi qüvvəsini hazırlamağı tam məsuliyyətlə öz üzərinə götürmüş bir ali təhsil müəssisəsidir. Bakı Ali Neft Məktəbi tədqiqat işlərinin aparılmasında da çox maraqlıdır, bu da bizim maraq sahələrimizdən biridir. İmzaladığımız Razılaşma Protokolu əsasında biz iki ölkə arasında tələbə mübadiləsini, məzunlar üçün ayrıca ixtisasartırma proqramlarının imkanlarını nəzərdən keçirəcəyik. Bakı Ali Neft Məktəbində bakalavriatı bitirən tələbələr Hyuston Universitetində təhsillərini magistratura pilləsində davam etdirə bilərlər. Biz həmçinin, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin Hyuston Universitetinə səfərini və eyni zamanda, Hyuston Universitetinin tələbə və müəllim heyətinin Bakı Ali Neft Məktəbinə səfərini təşkil edəcəyik. Bundan başqa çalışacağıq Hyuston Universitetinin və Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətlərinin iştirakı ilə ortaq tədqiqat layihələrini həyata keçirək.

- Bu məqsədə çatmaq üçün savad, bilik və iradə kifayət edirmi?

- Sadələdiyiniz üç faktor istənilən sahədə liderlik üçün çox mühüm amillərdir. Bununla belə, insanda xəyal etmə cəsarəti də olmalıdır. Çünki sizi irəli aparan və hətta bələlərdən qoruyan məhz xəyallarınızdır. İkincisi isə - ürək-dən gələn istəkdir. Əgər bir istək dərin



deyilsə, o zaman xəyal qurmağa belə dəyməz. Əks halda qarşına qoyduğun məqsədə doğru addımladıqda hər hansı bir maneə ilə qarşılaşanda büdrəyə bilərsən və məqsədi reallaşdırmaqdan geriye çəkile bilərsən. Ona görə də, hər zaman qərar verərkən bunu nə dərəcədə ürəkden istədiyinizə əmin olmalısınız. Üçüncüsü isə - sadəlikdir. Hər zaman düşünün ki, bu işi siz təkbaşına görə bilməyəcəksiniz, bu işi görmək üçün digər insanların da iştirakı lazımdır. Beləliklə, mənim fikrimcə liderlikdə ümumi vacib olan üç şey bunlardır. Amma bir nəfər mənəndən şansın nə dərəcədə əhəmiyyətli olduğunu soruşmuşdu, mən də bildirmişdim ki, şans çox mühümdür!

- Əldə etdiyiniz nailiyyətlərə görə kimə və nəyə borclusunuz?

- Mən hər zaman deyirəm ki, valideynlərimdən başlayaraq, həyat yolumda mənimlə birgə addımlayan hər kəsə, xüsusilə də, anama minnətdaram. Hətta anamla bağlı bir məqalə də yazmışam, çünki Hindistan kimi mühafizəkar (konservativ) bir ölkədə doğulmağıma baxmayaraq, anam məni və qardaşımı cəsarətli olmağa çağırırdı, bizi hər zaman bərabər tuturdu, heç hansımıza üstünlük vermirdi. Böyüyəndən sonra mən sa-

vadlı və qəlbən böyük feminist olan bir insanla ailə qurdum. O, mənə söz verdi ki, missiyamda məni daim dəstəkləyəcək və artıq 40 ildir ki, o yanımda, arxamda və önümdədir. Ona görə deyə bilərəm ki, bu işdə həyat yoldaşımın böyük əməyi var. Mənim hər uğurumu qeyd edən və mənə cəsarət verən dostlarımda var. Onlar mənim üçün çox vacibdirlər. Eyni zamanda, mənim asanlıqla hər hansı bir məsələ ilə bağlı məsləhətləşə və kömək istəyə biləcəyim rəsmi məsləhətçilərim də var.

- Qadın rektor, ailə və ailə öhdəlikləri, bunları necə uyğunlaşdırırsınız?

- Çox yaxşı sualdır. Ailəm olduğu üçün mən xoşbəxt insanam. Ailədə biri digərinə dəstək olur. Mənim iki qızım var və gördüyüm işlərdə qızlarımdan, nailiyyətlərimdə isə - həyat yoldaşımın payı çoxdur. Mən yoqa ilə məşğul oluram və Hindistanda yaşayan qohumlarımla çox sıx əlaqə saxlayıram, bu əlaqələrdən çoxlu enerji və zövq alıram. Anam, bacılarımla, qardaşlarımla, bütün ailəm mənə həmişə dəstək olublar.

- Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrə çoxsaylı suallarını cavablandırdınız. Bu ali məktəbin tələbələri haqqda fikirlərinizi bilmək istərdik.

- Tələbələrin ingilis dili çox mükəmməldir, onların özlərini, hissələrini, düşüncələrini və sualları dəqiq, aydın ifadə etmə bacarıqları çox yüksəkdir. Sual üçün seçdikləri mövzular isə onların savadının göstəricisi idi. Ümumilikdə, mən onların təhsilə olan marağına və öz gələcəkləri ilə bağlı edə biləcəklərinə olan sevgiyə heyran qaldım. Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir.

- Səfər çərçivəsində bir çox görüşlər keçirdiniz, Bakının tarixi, mədəni yerləri ilə tanış oldunuz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?

- Bakıda aktiv və dinamik həyatla rastlaşdım. Keçirdiyim görüşlər çox səmərəli oldu. Burada gördüyüm inkişaf, optimistlik və böyük gələcək duyğusu, göz oxşayan arxitektura məni heyretləndirdi. Bakını Avropanın istənilən şəhərinə bənzətmək olar. Bakı ilə Hyuston 1976-cı ildən qardaşlaşmış şəhərlərdir. Əminəm ki, bu təsadüfi deyil, çünki hər iki şəhər eyni sahibkarlıq və optimizm ruhuna malikdir. Gecələr Bakını Dubaya bənzədirəm - qlamur, canlı və parlaq! Gündüzlər isə Bakı qara qızılı insan kapitalına çevirmək həvəsi ilə çalışan bir şəhərdir. Burdan sevgi dolu və sadəcə xoş təəssüratlarla ayrılıram.

Ukrayna Ali Radası Rusiyanı təcavüzkar ölkə elan etdi

Dünən Ukrayna Ali Radası Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqqında ərizəni bəyənib və xarici dövlətlərin parlamentlərini və beynəlxalq təşkilatları bundan nümunə götürməyə, Rusiyaya təzyiqləri artırmağa çağırıb. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verib.

Ukrayna parlamenti, həmçinin qonarda "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın terrorçu təşkilatlar kimi tanınmasına tərəfdar olduğunu ifadə edib. Dünən keçirilən növbədənəkar iclasın qərarının lehinə qeydiyyatdan keçən 289 deputatdan 271-i səs verib.



Seymur Orucov: "Gənclərə verilən dəstək ölkənin gələcəyinə edilən yatırımdır"

"Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsəvvürü deyil ki, bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin ifadəsidir".

SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib. S.Orucov bildirib ki, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Onun sözlərinə görə, əsas Ulu öndər Heydər Əliyev tərə-



findən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsinə təmin etməkdir. "Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissəsinə, milli düşüncəyə, malik gənclər

formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzrlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrə ölkəmizin şərəfini ucaldıblar. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Hesab edirəm ki, bu baxımdan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası" böyük əhəmiyyət kəsb edir və inkişaf proseslərinə xüsusi təkan verəcək"- deyərək, S.Orucov vurğulayıb.

Nərgiz Xələf: "Biz gənclər bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik"

"Qədim tarixə malik Azərbaycan cari müstəqillik illərində gənclər siyasəti ilə bağlı aparılan strateji işin ən yüksək dönməni yaşayır. Ölkə gənclərimizin həyatında olan müsbət dəyişikliklər 2005-2009, 2011-2015-ci illər gənclər üçün dövlət planının da uğurlu yekunlaşmasına sübut oldu.

Əminəm ki, ötən gün cənab Prezident İlham Əliyevin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin uğurlu gənclər siyasətində daha bir müsbət dönüş yaradacaq". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İntegrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf deyib. AGAT-ın sədr müavini sözlərinə görə, hər bir millətin gələcəyi onun gəncləri ilə ölçülür: "Gənclik nə qədər intellektual, dünyagörüşlü, savadlı, innovativ olarsa, bir o qədər də xalqın gələcəyi qərarlı olar. Azərbaycan Prezidenti tərəfindən imzalanan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strate-

giyası" da məhz buna söykənir. Ümumilikdə sözügedən bu sərəncam gənclərin intellektual fiziki və mənəvi inkişafını, eləcə də onların ölkənin sosial, iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edir. Ümidvaram ki, bu 10 il ərzində aidiyyəti qurumlar bu sərəncamdan çıxış edərək gənclərimizin problemlərinin müsbətə doğru aradan qaldırılmasına xidmət edəcək. Amma vacibdir ki, biz gənclər də öz öhdəmizə düşən bütün vəzifələri həyata keçirdək. Ümumiyyətlə, Azərbaycan dünyada Ailə institutunun qorunduğu nadir ölkələrdəndir. Cənab Prezident İlham Əliyevin hər zaman ən vacib məsələ kimi götdürdüyü və bu istiqamətdə gördüyü böyük işlərdən biri də işsizlik məsələsidir. Əminəm ki, bu 10 il gənclərimizin işsizlik məsələsinin aradan tamamilə qaldırılması istiqamətində məhsuldar illərdən olacaq. Təbii ki, biz gənclər də bu istiqamətdə (işsizliyin aradan qaldırılması) əlimizdən gələni əsirgəməməliyik".

N. Xələf bildirib ki, gələn ay ölkəmizdə keçiriləcək 2 Fevral Gənclər Günü də biz gənclər üçün çox böyük bir motivasi-



yadır: "Hər il fevral ayının 2-ni böyük səbirsizliklə gözləyirik. İl ərzində çalışırıq ki, Vətəndaş Cəmiyyəti nümayəndələri, QHT olaraq elə bir fəaliyyət həyata keçirək ki, bu işimizlə gənclər gününə layiq olaq. Ümumiyyətlə, dövlət başçısının 2 Fevral Gənclər Günündə fərqlənən gənclərimizi Prezident təqaüdü ilə sevindirməsi bizim üçün çox böyük bir töhfədir. AGAT 2009-cu ildə Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatları Koordinasiya Şurasını yaratmışdı. Həmin şuraya yunan, yehudi, Polşa, tatar, Ukrayna, türk və s. müsxtəlif dindən, millətlərdən olan gənclər təşkilatları daxildir. Biz çalışırıq ki, hər il 2 fevralı onlarla bərabər qeyd edək. Çünki Azərbaycan tolerantlıq diyarıdır".



RÖVSƏN
rovsen.rasulov@mail.ru

DEYİRLƏR "MİLLİ ŞURA"YA ALTERNATİV BİRLİK YOXdUR...?

Yəqin ki, köşəmin bu başlığını oxuyan hər kəs təəccüblənəcək ki, əşşi, "Milli Şura" nəməne zəddir ki, bir onun alternativ-MALternativi də olmasın? Qardaş, vallah, belədir. "Milli Şura"nın alternativini yoxdur! İnanmırsınız? Çünki bunu AXCP-nin "təhtəşür" sədr müavini Fuad Qəhrəmanlı iddia edib. Əgər o, bunu iddia edirsə, demək, elədir ki, var. Amma onun dediyi tərzə yox. Məsələn, Fuad Qəhrəmanlı iddia edir ki, "şura"nın koordinasiya mərkəzinə keçirilən seçkilər uğurlu nəticələrlə bitib və qurumun yeni tərkibi bütövlükdə cəmiyyətin demokratik elitasını əhatə edir. Amma gəlin görək, bu, həqiqətənmi belədir?

Əli Kərimli Cəmil Həsənlinin ipini demokratikcəsinə əlində saxlayıb

Çünki bizim bildiyimiz qədər, "Milli Şura"nın sədri Cəmil Həsənlisi olsa da, onun ipi AXCP-nin sədri Əli Kərimlinin əlindədir. Nə təhər istəyirsə, elə o təhər də sıxır Cəmil Həsənlinin ipini. İndi deyən görüm bunun harası demokratiya elitasıdır? Yaxud da götürək, KXCP sədri Mirmahmud Mirəlioğlu adın çıxarılan qurumun koordinasiya mərkəzindən adının çıxarılmasına. Qardaş, Mirmahmud Mirəlioğlu prezident seçkisində canını dişinə tutub, Cəmil Həsənlinin namizədliyini dəstəklədi. Seçkidən sonra da gördü ki, "Milli Şura" həqiqətən də yararsız bir qurumdur. Ona görə də qurumun tədbirlərinə qatılmadı. Hə, nolsun ki, dünya dağılmadı ki?! Buna görə də Mirmahmud bəyin adını dəftərdən silmək olar? Ən azından yaşına-başına hörmət qoyub, adını elə həmin dəftərdə saxlayardılar. Amma bunu da etmədilər. İndi həmin bu "təhtəşür" Fuad durub deyir ki, demokratik elita belə gəldi, elə getdi!

Hələ bu harasıdır? AXCP sədrinin müavini deyir ki, "Milli Şura"dan kənarında meydana sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr yoxdur. Guya ona görə də bu gün qarşılıqlı etimad prinsipi üzərində qurulmuş və sınaqdan çıxmış insanların birliyi olan "Milli Şura"nın alternativini yoxdur...

Allah alternativ ağıl versin, a Fuad!

Əə, bir danışıqda adam sağına-soluna baxıb söz deyər də! Nə alternativ, a kişi! Məncə, "Milli Şura"nın nəinki yerdə, hətta göydə-zadda da alternativini yoxdur.

Çünki Fuad Qəhrəmanlının özü də yaxşı qanır ki, "Milli Şura"nın zəiflikdə, sosial bazasızlıqda, inhisarçı "liderlik", avtoritar və totalitar rejim idarçılığında, Əli Kərimli mənəm-mənəmliyində gerçəkdən alternativini yoxdur! Hətta müxalifətdə təmsil olunan digər hərəkatlar, blok və birliklər belə, bu istiqamətdə "Milli Şura"nın alternativini ola bilməz, eeeey qardaş!

Axırda da deyir ki, "Hamılıqla "Milli Şura"ya uğur diləyək". Vallah, şəxsən mən bu alternativsizlik məsələsində Fuad Qəhrəmanlının iddiasına qapılıraq, ona uğur yox, ağıl diləyirəm. Allah alternativ ağıl versin, a Fuad!



SAIFF

Norveçlilər Azərbaycanın mövqeyini dəstəkləyirlər

Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (Sagene International and Multicultural Volunteer Center - SAIFF) Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edib. Bu barədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirib. Norveç QHT-lərinin bəyanatında bildirilir ki, "Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb". Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud olduğu qeyd edilən sənəddə təkə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qalanın məqsədyönlü şəkildə dağıldığı göstərilir. Qeyd edək ki, Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edib. İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması barədə" 1954-cü il Haaqa və "Dünya mədəni və təbii irsinin qorunması"na dair YUNESKO-nun 1972-ci il konvensiyalarına ziddir. Sənəddə bildirilir ki, "SAIFF"-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq "Qarabağa Azadlıq" adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur".

NƏZAKƏT

28 yanvar 2015-ci il

YAP Qaradağ rayon təşkilatı rayon gənclər və idman idarəsi ilə birlikdə Gənclər Günü ilə bağlı silsilə tədbirlər keçirir



YAP Qaradağ rayon təşkilatı gənclər birliyi rayon gənclər və idman idarəsi ilə birlikdə 2 Fevral Gənclər Günü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirir. Dünən rayonun Əlat qəsəbəsindəki 110 saylı məktəbdə Gənclər Gününa həsr olunmuş "Prezident İlham Əliyev - Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib: "Azərbaycan gənci hər sahədə öz dəst-xətti ilə seçilir. Bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Bu gənclik hər bir sahədə öz sözünü deməyə qadirdir".

YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Ramiz Yusubov çıxış edərək, Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. R.İsmayılov vurğulayıb ki, Azərbaycan gəncləri vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcək: "Bu gün üzvlərinin sayı 650 minə çatan YAP "ordusunun" əsas hissəsi gənclərdən ibarətdir. Onlar yalnız say artırırlar, onlar partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər".

R.Yusubov onu da vurğulayıb ki, gənclərin, gələcək nəslin problemləri və onların həll edilməsi Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır: "Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası" ilə bağlı Sərəncamı gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir".

R.Yusubov dövlət-gənclər siyasətinin həyata keçirilməsində YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin işlərindən də danışdı və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdə YAP GB ofisinin əməkdaşı Fərid Nəsimov, 110 saylı məktəbin müəllimlərindən Sərvinaz Hüseynova, Vəfa Qafarova, məktəbin direktoru Şəfayət Orucova, 11-ci sinif şagirdi Rəbiyyə Mehdiyeva və başqaları çıxış edərək bildirdi ki, bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə az iş düşür: "Bu gün bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni çox olur. Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi var və bur problemin həll olunması üçün hamımız gücümüzü cəmləşdirməliyik".

Ü.ƏSGƏROV

Ermənistan dünya birliyindən təcrid olunub

Elçin Mirzəbəyli: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması çox tezdir"



Həç kəsə sirr deyil ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti Azərbaycan üçün qənaətbəxş deyil. Ümumilikdə yanaşdıqda, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən il ərzində bölgəyə çoxsaylı səfərlər edib, görüşlər təşkil edib, işğal altındakı ərazilərin monitorinqini aparıblar, atəşkəs rejiminə necə əməl edilməsi ilə bağlı hesabatlarını təqdim ediblər. Mövzuya bu istiqamətdən nəzər saldıqda, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu fəaliyyətin çox təəssüf ki, konkret

nəticələri danışıqlar prosesində öz əksini tapmayıb. Hər hansı bir irəliləyiş hesab ediləcək addımların atıldığını görmək mümkün deyil. Yenidən, ATƏT-in Minsk Qrupu həmsədrləri prezidentlərin növbəti görüşünü keçirmək üçün hazırlığa başlayıblar. Nəzərdə tutulan bu görüş münafiqənin həllinə hansısa bir təsiri olacaqmı?

Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinin həç bir nəticə verməməsinin kifayət qədər səbəbləri var: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə nəzər yetirsək görürük ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş doğru hər hansı bir addım atılmayıb. Artıq indiki halda həmsədrlər görüşün təşkili üçün Bakıda və Yerevanda danışıqlar aparırlar. Bu, artıq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin göstəricisi sayılmalıdır. Demək olar ki, indiki şəraitdə xarici işlər nazirlərinin görüşünün təşkil olunması üçün əlverişli bir situasiya yaranmayıb. Bununla bağlı da ATƏT-in Minsk Qrupunun həmsədrləri, rəsmi Bakı və Yerevan konkret mövqə açıqlamayıb. Belə olduğu təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin nə zaman keçiriləcəyi və belə bir görüşün olacağı və ya olmayacağı sual altındadır. Çünki əgər xarici işlər nazirlərinin görüşü baş tutarsa və bu görüşdə müzakirələrin davam etdirilməsi üçün hər hansı bir əlverişli imkanlar yaranarsa, məhz ondan sonra prezidentlərin görüşünün təşkil edilməsi istiqamətində fəaliyyət göstərmək mümkündür. İndiki şəraitdə isə belə bir mənzərə görünür. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması üçün bu cür danışıqları çox tezdir".

GÜLYANƏ

BMT-nin baş katibi Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcək

ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb və Prezident İlham Əliyevin salamlarını ona çatdırıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sistemində daxil olan təşkilatlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Pan Gi Muna Azərbaycanın global sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu bu il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərəarası Dialoq Forumuna dəvət edib. Görüşdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Ölkəmizdə müxtəlif mədəniyyət və dinlərin birgə yaşama ənənələrinin tarixən bərqərar olduğu və hazırda bu ənənələrin nümunə kimi beynəlxalq səviyyədə təbliğ edildiyi vurğulanıb. Baş katib Pan Gi Mun Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarcılıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib. Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.



ABŞ-ın vitse-prezidenti: neftin aşağı qiymətləri daha bir neçə il davam edəcək

Neftin dünya bazarındakı ucuz qiymətləri daha bir neçə il davam edəcək. Bu fikri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Karib hövzəsi ölkələrinin enerji problemlərinə dair Vaşinqtonda keçirilən konfransda səsləndirib.

AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda neftin barrelinin qiymətinin 50 dollardan da aşağıda qərarlaşdığını deyən Cozef Bayden qiymətlərin daha bir neçə il ərzində də nisbətən aşağı həddə qalacağını qeyd edib. Karib hövzəsinin əsas ölkələrinin dəvət olunduğu Ağ evdəki müzakirələr əsasən onların Venesuela neftindən asılılığını azaldılması məqsədi ilə təşkil olunub. Vaşinqton Venesuelanın hazırkı hökumətini aqressiv sayır və onun Latin Amerikasındakı nüfuzunu aşağı salmağa çalışır. Konfransda çıxış edən Bayden hər hansı ölkənin qonşularına təzyiq göstərmək üçün neft-dən istifadə etməsini düzgün saymadığını vurğulayıb.

Yunanıstanın ateist Baş naziri Bibliyaya and içməkdən imtina edib

Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sıpras Baş nazir qismində and içmə mərasimində Bibliyaya and içməkdən imtina edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əvəzinə o, vətəndaş andı içib. Yeni Baş nazir deyib: "Cənab Prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm". Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatu çatmayıb.



Diaspor quruculuğu ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən Azərbaycan diasporu dünya ölkələrində yetkin və formalaşmış şəkildə fəaliyyət göstərir. Milli düşüncəmizin parlaq ifadəsi Azərbaycan diasporunun simasında dünya ictimaiyyətinə çatdırılır. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İspaniya, Niderland, Almaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan və İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir. Belə ki, dünya ölkələrində "Azərbaycan Evi" Cəmiyyəti, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Azərbaycan Kültür Mərkəzi, Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstraliyada Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, İsveçrə Azərbaycan Türkləri Kültür Dərnəyi, İsveçrə-Azərbaycan Dərnəyi, Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycan-İsveçrə Əməkdaşlıq Cəmiyyəti, İsveçrədə Azərbaycanın Demokratik Tələbə və Gənclər Birliyi, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Ticarət Palatası, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar müstəqillik dövründə təşkil tapmışdır.

Bu və ya digər qurumlar dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda əhəmiyyətli rola malikdir. Bu gün statistik göstəricilərə əsaslanaraq deyə bilərik ki, dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.



XARİCDƏKİ AZƏRBAYCANLILARIN YAŞADIQLARI ÖLKƏLƏRİN İCTİMAİ-SİYASİ HƏYATINDA İŞTİRAK SƏVİYYƏSİ ARTIRILIB

Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla iş üzrə Dövlət Komitəsinin 2014-cü ilin yekunlarına dair hesabatında təkcə bir il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirildiyi göstərilir. Bu tədbirlər əsasən xaricdəki azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı, lobbi quruculuğu kimi istiqamətləri əhatə edib.

Dövlət Komitəsinin hesabatında bildirilir

Yetkin və siyasi gücə malik Azərbaycan diasporu formalaşdı

Müasir dövrümüzdə Azərbaycan diasporunun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir etmək qüdrətindədir

kədən 150-dən çox nümayəndənin iştirak etdiyi forumda dünyanı narahat edən problemlər və onların həlli yolları müzakirə olub. Andorra paytaxtında Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən "Avropada etimadın bərpa olunması" mövzusunda keçirilən beynəlxalq konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə də xüsusi diqqət ayrılıb.

Ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, BƏƏ, İsveç, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.

lıqlı əlaqələrin qurulması da əhəmiyyətli məsələlərdəndir. Belə ki, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamlar, ictimai xadimlərlə əlaqələr qurulub. Xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 layihə və tədbir keçirilib.

2014-cü il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi əsas vəzifələrdən olub. Xüsusilə gənclərin, ictimai-siyasi xadimlərin diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritet təşkil edib. Ötən diaspor təşkilatlarının sayında da artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.

Hesabat dövründə soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın tədbir təşkil olunub, xarici KİV-də faciə ilə bağlı materiallar verilib, soydaşlarımız yaşadıqları ölkələrin dövlət və hökumət strukturlarında görüşləri olub, onlara müraciət və məktublər ünvanlanıb. Diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyasına fəal şəkildə dəstək verməyə çalışıb.

Ötən il xaricdəki diaspor təşkilatları və burada yaşayan həmvətənlərimiz tərəfindən Azərbaycan xalqının zəngin mədəniyyətinin, adət və ənənələrinin təbliğ olunması istiqamətində 181 mədəni-kütləvi tədbir təşkil olunub. Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edilib, soydaşlarımız dünya festivallarında və sərgilərdə iştirak edərək, ölkəmizin tarixi və zəngin mədəni irsini təbliğ etməyə çalışıb.

AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ SAYI 453-Ə ÇATIB

Lobbi quruculuğu istiqamətində dünya-nın nüfuzlu beynəlxalq təşkilatları ilə qarşı-

65 tədbir keçirilib. Təkcə ötən bir ildə 2014-cü il ərzində ABŞ, Almaniya, Ukrayna, Rusiya və İsveçdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edərək yerli və mərkəzi idarəetmə orqanlarına seçkilərə qatılıb, yüksək nəticələr əldə ediblər. Bundan başqa, Ukraynada yaşayan bir neçə həmvətənimiz dövlət qurumlarında yüksək vəzifələrə təyin edilib. Ukrayna, Rusiya, Türkiyə və digər ölkələrdəki azərbaycanlı ziyalılar, iş adamları müxtəlif diplom və mükafatlarla təltif olunub.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülən faktlar da kifayət qədərdir. Göründüyü kimi indiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəcarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir.

Nəzakət ƏLƏDDİNQIZI

İsrailin Akko şəhərinin meriyası bu şəhərdə Azərbaycan Evi inşa edilməsi üçün bir milyon dollar vəsait ayırır

Yəhudi Xəbər Agentliyi (YXA) İsrailin Akko şəhərinin meri Şimon Lankrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Azərbaycan Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfərinə həsr olunmuş material dərc edib. Məqalədə qeyd edilir ki, bu, Akko merinin Bakıya ilk səfəridir. İsrailin Bakıdakı diplomatik missiyasında YXA müxbirinə deyiblər: "Ümid edirik ki, Şimon Lankrinin Azərbaycanda keçirdiyi görüşlər, apardığı danışıqlar İsrail ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək".

Merinin səfər proqramı çox zəngindir. Dini Qurumlarla İş üzrə Azərbaycan Dövlət Komitəsinin YXA-ya verilən məlumata görə, Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin və "Tikvateynu -Bizim ümidimiz" adlı İrs Evinin açılışı layihəsinin müzakirəsi Azərbaycan-İsrail danışıqlarının mühüm tərkib hissəsi olmalıdır. Şəhər meri bu layihənin həyata keçirilməsi üçün bir milyon dollardan artıq vəsait ayırır. Bu layihə Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının və dağ yəhudilərinin beynəlxalq STMEQİ fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Xatırladaq ki, STMEQİ fondunun rəhbəri məşhur mesenat German Zaxaryevdir. Bakıdakı Dağ Yəhudiləri İcmasının İdarə heyətində YXA-ya bildirişlər: "Şimon Lankri bizim sinaqoqu da ziyarət edəcək, Beynəlxalq Holokost Günü ilə əlaqədar keçirilən konfransda iştirak edəcək, Quba rayonundakı Qırmızı Qəsəbəyə gedəcək".

İranda iqtisadiyyat və maliyyə naziri yanvarın 28-də Bakıya işgüzar səfərə gələcək



İranda iqtisadiyyat və maliyyə naziri Əli Tayebnia yanvarın 28-də Bakıya işgüzar səfərə gələcək. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə reallaşacaq səfər çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə iqtisadi layihələrin perspektivləri müzakirə ediləcək.

İranda iqtisadiyyat və maliyyə naziri Əli Tayebnia yanvarın 28-də Bakıya işgüzar səfərə gələcək.

28 yanvar 2015-ci il

Azərbaycan Milli Kitabxanasında rusiyalı qonaqlarla görüş olub

Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovskiy komsomoles" qəzetinin baş redaktoru Pavel Qusev və "Kommersant" nəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşak



M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan verilən məlumata görə, görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla və nadir kolleksiyalarla tanışlıq olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar və onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər, nadir kitablar və kitabxana muzeyi xüsusilə maraqlandırdı. On beş il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini öz gözləri ilə gördüklərini deyən qonaqlar, hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə edilməsindən çox məmnun olduqlarını söyləyiblər. XIX əsrdə və XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyretləndirib. Onlar bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan "Pro kniqi" və "Bibliofil" jurnallarında çap olunacağını bildiriblər.

Sonra qonaqlara ilk Azərbaycan çap kitabı, habele kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş olunub. Kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinskiyə yenidən çapdan çıxmış kitabın artıq kitabxananın "Yeni kitablar" sərgisində nümayiş olunması müəllifi xüsusilə heyretləndirib. Qonaqlar muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar.

Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", "Old Baku", "Azərbaycan keçmiş əsrlərdə və bu gün. Xəritə", "Teppishe culture erbe" kitablarını, "Milli mədəniyyət xəzinəmiz", "Klassika", "Cazz" disklərini hədiyyə edib.

İki ölkə arasında mədəni əməkdaşlıq genişlənir

Daşkənddə "Arşın mal alan" musiqili komediyası əsasında hazırlanan konsert-tamaşa nümayiş olunub

Özəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası əsasında hazırlanan konsert-tamaşanın təqdimatı olub. Təqdimat mərasimində səfirliyimizin əməkdaşları, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri və jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır. Səfirliyimizin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasimdə çıxış edərək teatrın təşəbbüsünü yüksək qiymətləndirib, Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib. O, iki ölkə arasında mədəni sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu və gələcəkdə də belə layihələrə dəstək veriləcəyini bildirib.

Konsert-tamaşanın musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı

"Qolden Trophu" Ansambli və "Soqdiya" Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edib. Tədbirdə operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa edilib. Əsgərin və Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva səsləndiriblər.

Bədii rəhbər Firuza Abdurahmanova çıxış edərək, bu unudulmaz əsər əsasında konsert-tamaşanın hazırlanmasında dəstəyə görə səfirliyimizə və Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.



"Bizim olimpiada" adlı festival keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayında idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət "Bizim olimpiada" adlı festival keçiriləcək.

Festivalın məqsədi "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir. Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və şəhər uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçiriləcək.

Festivalda 7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər. Nəzərinizə çatdırmaq ki, rəsm işləri kağız, kətan və digər materiallar üzərində olmalıdır. Festivalda istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl işləri qəbul olunur. Qeyd edək ki, qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münisiflər heyəti yaradılacaq.

Münisiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom və mükafatlarla təltif ediləcəklər.

Azərbaycan həqiqətləri Niderlandda təqdim olunub

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxın fəaliyyət göstərən "Nivon" İctimai Birliyi ilə birgə tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin verilən məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqlı qarşılanıb. Əvvəlcə "Nivon" təşkilatının rəhbəri İngeborg Barnhorn tədbir iştirakçılarında "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa məlumat verib.

Daha sonra Niderlandda yaşayan gənclər iştirakçılara holland dilində Azərbaycan haqqında ətraflı məlumat verib, Azərbaycan tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı, qanlı meqamlarını da faktlar və fotolarla təqdim ediblər. Bir neçə gün öncə 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi vurğulanıb. Gənclər hadisənin səbəbləri, siyasi motivləri, xalqımızın başına gətirilən qanlı olaylar və eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılmış nəticələr barədə geniş danışıblar. Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

"Ana Vətən" Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil niderlandlı jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıkları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X.Dam azərbaycanlıların başına gətirilən müsibətlərdən danışdı, Azərbaycanla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirdi. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəli neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. J.Kruz eləcə də Dağlıq Qarabağ probleminin Azərbaycan xalqımıza vurduğu maddi-mənəvi, psixoloji zərərlərdən danışdı və hər zaman haqqın qalib gələcəyinə inamını ifadə edərək xalqımızı səbri olmağa çağırıb.

Tədbirdə Azərbaycanın müasir inkişafından bəhs edən sənədli film nümayiş olunub.



Türkiyədə 8 il bundan əvvəl öldürülmüş erməni jurnalist Hrant Dink anım məqsədi ilə yürüşlər təşkil edilir. Məsələ ictimai səviyədən siyasi müstəviyə keçirilir. Bunun fonunda "soyqırımı" məsələsini daha da aktuallaşdırmağa cəhd edilir. Bu prosesdə rəsmi şəxslər belə mövqə bildirirlər. Hiss olunur ki, burada günahların hamısını Osmanlının üzərinə atmaq niyyəti güdülür. 1915-ci ildə baş verənlərin 100 illiyi yaxınlaşdıqca, bu aspektdə bir sıra dairələr də fəallaşır. Əslində, nələr baş verir? Hrant Dink məsələsi niyə şişirdilir?

Səmimi dostluğun şərtləri və erməni riyakarlığı

Bir müddətdir ki, Türkiyədə ermənilərlə dostluq münasibətləri qurub, inkişaf etdirmək mənasını verən bir kampaniya aparılır. Bir neçə dəfə bununla bağlı tədbirlər də təşkil edilib. Proses getdikcə cəmiyyətin bütün təbəqələrini əhatə etməkdədir. Son olaraq bunun əyani göstəricisi H.Dinkin qətlə yetirilməsinin 8-ci ildönümünə həsr edilmiş aksiyalar oldu. Burada məsələyə obyektiv yanaşmanı ifadə edən bir sıra məqamlar üzərində dayanmaq istədik.

Əslində, jurnalist H.Dink müəmmalı şəkildə aradan götürüldü. Uzun müddətdir ki, bu iş araşdırılır, lakin hiss olunur ki, hansısa dairələr bundan siyasi məqsədlərdə istifadə edirlər. Belə təəssürat yaranır ki, H.Dinkin yaxın ətrafı belə baş verənlərin aydınlaşmasında maraqlı deyillər. Çünki, əslində, burada qətl hadisəsi baş verib və bunu törətmiş şəxs günahını etiraf edib. Qaranlıq məqamlar bu adı hadisənin ətrafında müxtəlif oyunlar qurmağı planlaşdıranların fəaliyyəti ilə bağlıdır. Bunlar kimlər ola bilər?

Bizcə, bu sualın cavabını Türkiyəni daim "erməni məsələsi"nin gərginliyi altında saxlamaq istəyənlər bilirlər. Onlar spekulativ şəkildə bundan yararlanaraq ölkə ictimaiyyətini müəyyən faktorlardan asılı vəziyyətdə saxlamağa çalışırlar. Bunun kökünün Türkiyənin hüduqlarından kənara çıxdığını təxmin etmək olar. Çünki aydın görünür ki, H.Dinkin adından istintaqın obyektiv aparılması üçün deyil, aktual olan hansısa siyasi məsələlərə təsir etmək məqsədilə istifadə edilir. Bəzi misallara nəzər salaq.

Bir qədər öncə H.Dink məsələsindən Türkiyədə daha çox demokratiyanın inkişaf etdirilməsi, o cümlədən ölkədə yaşayan etnik azlıqların hüquqları aspektində bəhs olunurdu. Sonra prosesə siyasətçilər qoşuldular. Onlardan BDP və CHP daha fəal idilər. Xüsusilə kürdlərin toplaşdığı BDP-nin rəhbərləri H.Dinklə bağlı yürüşlərdə iştirak etməyə başladılar. Bununla da məsələ tam siyasiləşdi.

Sonrakı mərhələdə isə H.Dinkin adı "erməni soyqırımı" və sərhədlərin açılması kontekstində hallandırılmağa başladı. 23 aprel yaxınlaşdıqca bu məsələni qabartmağa cəhd edilir. Maraqlı və düşündürücüdür ki, bu prosesdə Türkiyənin bir sıra rəsmi şəxsləri də iştirak etməyə başlayıblar. Təbii ki, hansısa jurnalistin öldürülməsi faktı pislənməlidir. Lakin bu faktın siyasi məqsədlər üçün istifadə meylləri daha çox ittiham edilməlidir.

Məsələnin mahiyyəti bir qədər dərin-

Hrant Dink "sevdası", yaxud siyasi oyunun bir parçası?



dədir. Çünki ermənilər və onların havadarları uzun müddətdir ki, "soyqırımı" nağılını danışirlar. O artıq bir çox aspektlərdə "köhnəlib", "arqumentlər yeniləşməlidir". Onda Ermənistanın Türkiyə və Azərbaycana iddiaları daha real görüne bilər. Buna görə də H.Dinklə bağlı yaranmış vəziyyət tez-tez aktuallaşdırılır. Bunun fonunda isə "soyqırımı" ilə bağlı ittihamlarda ermənilərin haqlı olduğu təəssüratı yaranır.

Bu tezi təsdiq edən hadisələr son günlər özünü daha çox göstərməyə başlayıb. Sanki Türkiyə tədricən 1915-ci ildə baş verənlərdə dövlətin günah işlədiyini etiraf edir. Ümumiyyətlə, Osmanlının ayağına etmədiyi işləri yazmağa cəhdlər edilir. Bu zaman hiyləgərcəsinə türk-erməni dostluğunun 800 illik tarixinin olduğu deyilir. Lakin bunu yalnız türklər söyləyirlər. Ermənilər isə adətleri üzrə müxtəlif bəhanələrlə bütün günahları türklərin üstünə atmağa çalışırlar. Bununla bağlı iki misal göstərmək olar.

Baş nazir Əhməd Davudoğlu erməni xalqına müraciətində belə bir fikir ifadə edib: "Türkiyə Respublikasına Osmanlı İmperatorluğundan miras qalmış əhəmiyyətli məsələlərdən birinə duyğu və düşüncələri ilə işıq tutmağa çalışan Hrant Dink aramızdan ayrılmalı səkiz il oldu. Dinkin kədərli ailəsinə və bütün sevənlərinə səbr diləyirik" (bax: Davutoğlu'ndan Ermənilərə yeni bir başlangıç çağırısı / "Radikal" qəzeti, 20 yanvar 2015). Burada sətiraltı Osmanlının səhv etdiyi anlamı vardır. Əslində isə proseslər başqa cür baş vermişdi.

Tarixin örnəkləri: düzgün nəticələr çıxarılmalıdır

Birinci dünya müharibəsində ermənilər Osmanlının Van şəhərinə tərəf irəliləyən rus ordusuna dəstək vermək üçün şəhərdə müsəlmanların qətlini törədiblər. Sonra Rusiya əsgərləri buranı işğal edib. Lakin türk ordusu Vanı bir qədər

sonra geri qaytarıb. Ancaq bir neçə ay şəhər əldən-ələ keçib. Bu cür gedişatda Osmanlı ona xəyanət etmiş erməniləri ölkənin içərilərinə doğru məcburən köçürüb. Yolda onların bir çoxu kənardan basqınlara qurbanı olublar.

Bunları hər kəs bilir. Lakin ermənilər və onların havadarları məsələnin başlanğıcını bir kənara qoyub o zamankı Osmanlı dövlətinin insanların təhlükəsizliyini tam təmin etməli olduğunu deyirlər. İkinci misal bu iddianın əsassızlığını göstərir.

Biz XX əsrin sonlarında Azərbaycan ərazilərində ermənilərin həyata keçirdikləri qətləmləri nəzərdə tuturuq. Maraqlıdır, niyə həmin qətlərin qarşısını alınmadığına görə kimsəni ittiham etmirlər? Çünki onları erməni terrorçuların özləri törədiblər. Əgər Osmanlının Birinci dünya müharibəsində ermənilərin təhlükəsizliyinə qarant olması tələb olunursa, həmin məntiqə Dağlıq Qarabağda vəhşicəsinə öldürülən minlərlə insanın təhlükəsizliyi də təmin edilməli idi. Məsələn, ermənilər deməlidirlər ki, Xocalıdakı dinc sakinlərin kütləvi surətdə məhv edilməsi bir soyqırımıdır və bunun qarşısı alınmalı idi.

Bunun əvəzində Xocalı hadisələrinə necə reaksiya verirlər? Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bununla bağlı suala belə cavab vermişdi: "Müharibədir də...". 1915-ci ildə baş verənlərdən söhbət düşəndə isə göz yaşları axılıdır və müsəlmanlara qarşı ittihamlar səslənir. Bax, bütün bunlara görə nə ermənilərin səmimiyyətinə, nə də H.Dinklə bağlı baş verənlərin təbiiliyinə inana bilmirik. Burada müəyyən məqsədlər vardır. Onlar nələrdən ibarətdir?

Erməni diasporunun vacib fiqurlarından olan Ermənistan prezidentinin keçmiş müşaviri Jerar Libaridyannın Türkiyə mətbuatına verdiyi bir müsahibədən həmin kontekstdə müəyyən nəticələr çıxarmaq olar (bax: 'Davutoğlu 1915'e dair hiçbir analiz veya açıklama önermiyor' / "Agos", 1 avqust 2014). Onu vurğulayaq ki, bu fikirləri o, bir qədər əvvəl Ə.Davudoğlunun "Turkish Policy Quarterly"də

nəşr edilən məqaləsinə (bax: Ahmet Davutoğlu. Turkish-Armenian Relations: Is a "Just Memory" Possible? / "Turkish Policy Quarterly", Vol. 13, № 1 - Spring 2014) cavab olaraq söyləyib.

Türkiyə tərəfi ermənilərə qarşı nə qədər çox addım atırsa, J.Libaridyann kimi də bir o qədər ittihamla çıxış edir, Ankaranın 1915-ci il hadisələrinə münasibətini dəyişmək istəmədiyini və "onların təfəkkürünün qarışıq olduğunu" deyir. J.Libaridyannın mövqeyinə görə, ermənilər deyil, türklər dəyişməlidirlər. Mübaligəsiz demək olar ki, bu düşüncə erməni cəmiyyətinin bütün təbəqələri üçün səciyyəvidir. Hətta prezident Serj Sarkisyan da bu cür düşünür. Rəcəb Tayyib Ərdoğan onu Çanaqqalanın azad edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərə dəvət edib. Cavabında erməni lider əvvəlcə "soyqırımı"nın "ildönümünü qeyd etməliyik" kimi mesaj göndərib.

İndi bütün bunları ümumiləşdirərək yaranmış vəziyyətə baxaq. Türklər ermənilərə tərəf əl uzadır, onlar isə qarşılığında ittihamlar irəli sürürlər. Birtərəfli qaydada əməkdaşlıq heç zaman mümkün deyil. Ancaq ermənilər həm qondarma "soyqırımı"ni yeni aspektdə gündəmə gətirirlər, həm də Türkiyə ilə Azərbaycanın arasına nifaq salmağa çalışırlar. Onlar sərhədlərin açılması şərtini hər bir fürsətdə qoyurlar. J.Libaridyann da bunu normal hal kimi qəbul etdiyini bildirib. Deməli, hazırkı mərhələdə "erməni məsələsi"ni, o cümlədən H.Dinkin qətlə yetirilməsini bu cür aktuallaşdırırlarsa, onun arxasında duran məqsədlərdən biri də Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaqdır. Təbii ki, Ankara zəngin dövlətçilik ənənəsinə malikdir. Bununla yanaşı, milyonlarla insanın qəlbini duymaq gərəkdir. Ayrıca, torpağının 20 faizi işğal olunmuş, minlərlə vətəndaşını itirmiş və indi də təcavüzə məruz qalan Azərbaycanı unutmaq olmaz. Dağlıq Qarabağda qətlə yetirilən azərbaycanlı jurnalistlərlə bağlı niyə yürüş keçirilmir? Deyəsən, bu, heç kimin yadına düşmür!

28 yanvar 2015-ci il

Uğursuz siyasət müxalifətin parçalanmasına gətirib çıxarır



Zaman-zaman müxalifət daxilində partiyalar arasında qarşıdurmalar yaranır və birinin digərini gözənd salma kampaniyası aparılır. Ziddiyyətlərin daha kəskin olduğu partiyalardan isə kütləvi qopmalar davam edir. Bu gün də bu proses davam etməkdədir. Səbəb isə yenə də eynidir. Partiya sədrləri səhv siyasət aparır və sonda ən asan yolu- partiyadan istefa verməkdə görürlər.

Bu da nəticədə yenidən müxalifət partiyalarının parçalanmasına gətirib çıxarır. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər zaman müxalifət düşərgəsini təmsil edən partiyalardan istefa verən şəxslər olub və olacaq: "Həmin şəxslərin də müxalifət partiyalarından ayrılmasının əsas səbəbi də adıçəkilən düşərgədə irəliyə doğru heç bir addımın atılmamları ilə bağlıdır. Demək olar ki, bu da müxalifətin özünün iflasının göstəricisidir. Müxalifət liderlərinin düzgün siyasət aparmamalarının əsaslarıdır ki, bu gün həmin müxalif partiyaları gərginlik içərisindədir. Müxalifət düşüdü gərginlik vəziyyətindən çıxış yolunu axtarsa da, tapa bilmir. Uğursuz siyasət də özünün açıq şəkildə büruzə verir. Ümumiyyətlə, müxalifət qüvvələri biri-birini qəbul etmək istəmirlər. Bu da müxalifət liderlərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir". Partiya sədri onu da vurğuladı ki, xalq arasında nüfuzu və sosial bazası olmayan müxalifətin ciddi təşviş keçirməsi səbəbsiz deyil: "Müxalifət partiyalarına rəhbərlik edən sədrlərin uğursuz fəaliyyətlərini partiyalarında da çox gözəl başa düşürlər. Yeni onlar uduzduqlarını, sosial bazalarını itirdiklərini və xalq tərəfindən heç bir siyasi dəstəyə malik olmadıqlarını bilirlər. Sadəcə olaraq, bunu etiraf etmək istəmirlər. Bir sözlə, müxalifət partiyalarına rəhbərlik edən liderlər bu cür vəziyyətdə belə yenə də heç nə olmayan kimi öz partiyalarına rəhbərlik edirlər".

GÜLYANƏ

Müsavətin qeyri-rəsmi başqanı

və ya İsa Qəmbər - Arif Hacıli birliyinin gizlinləri

Müsəvat partiyası daxilində cərəyan edən son proseslər bir daha təsdiq etdi ki, əslində, qondarma qurultay və başqan seçkiləri öncədən qurulmuş və üzərində işlənmiş planın tərkib hissəsidir. Daha dəqiq desək, yeni başqanın seçilməsi, müavin və müşavirlərin dəyişdirilməsi, o cümlədən, partiyanın mərkəzi icra aparatında yeni rəhbərin təyin olunması, əslində, eks-başqan İsa Qəmbərin istəyi ilə baş tutub. O cümlədən, hesab etmək mümkündür ki, İsa Qəmbər eks-başqan olması ilə yanaşı, həm də partiyanın qeyri-rəsmi başqanlıq funksiyasını yerinə yetirir. Yeni Arif Hacıli, sadəcə, formal başqandır və bilavasitə İsa Qəmbərin təlimatlarını canla-başla yerinə yetirməklə məşğuldur.

İsa Qəmbər bu günə qədər baş verən kənarlaşdırılmalarda, struktur dəyişikliklərində əsas rol oynayan fiqurdur

Onu da xatırlatmaq yerinə düşərdi ki, İsa Qəmbərin keçmiş müşaviri, Arif Hacılinın saxta başqan olduğunu iddia edən Səxavət Əli-soy da "SƏS"-ə verdiyi açıqlamasında bildirmişdi ki, o, hazırda partiya aparatında aparılan oyunların daha öncədən planlı şəkildə hazırlandığından xəbərdar olub və buna etiraz etdiyi üçün oradan kənarlaşdırılıb. Məhz bu amil də belə qənaətə gəlməyə əsas verir ki, İsa Qəmbər bu günə qədər baş verən kənarlaşdırılmalarda, struktur dəyişikliklərində əsas rol oynayan fiqurdur. Digər tərəfdən, bu gün Arif Hacılinın guya hörmət əlaməti olaraq, hələ də İsa Qəmbərin kabinetində oturmamasını da qeyd edilən fikirlərlə əlaqələndirmək olar.

Ələvsət Talışxanlı: "Arif Hacıli "mən", "İsa Qəmbər", "Əbülfəz Elçibəy" sözlərindən istifadə etməklə keçmiş zamanda baş vermiş hadisələrdən danışdı..."

Bu arada partiyanın keçmiş aparıcı funksionerlərindən olmuş Ələvsət Talışxanlının sosial şəbəkədə paylaşdığı fikirlər də kifayət qədər vacibdir. Belə ki, hazırda Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının yaradıl-

masında yaxından iştirak edən eks-müsəvatçı qeyd olunan hadisələrlə bağlı bildirib ki, bu oyunların adı tarixə "İsa Qəmbər nəzəriyyəsi" kimi düşəcək: "Ünvanımıza deyilən yeni-yeni böhtanlar, yalanlar, uydurmalar bu istəyimin həyata keçməsinə imkan vermir. Məcbur olub kimlərə cavab verirsən. Mən qurultay nümayəndəsi olaraq Müsavatın VIII qurultayında iştirak etmişəm. Arif Hacılinın başqanlıq namizəd olaraq etdiyi proqram çıxışı başqan İsa Qəmbərə qarşı sərt ittihamlar irəli sürüb. "İsa Qəmbər nədənsə bizi - Qubad İbadoğlu və tərəfdarlarını hakimiyyətlə işbirliyində ittiham edir. Bu ittiham etdiyi insanlar neçə illərdir onunla çiyin-çiyinə mübarizə aparırdı. Əgər bizlərin doğrudan da hakimiyyətlə əlaqələrimiz varsa və İsa Qəmbərin bundan xəbəri olmayacaq, bu, pisdir. Əgər hakimiyyətlə əlaqələrimizdən xəbərdar olub, partiyadaxili müzakirəyə çıxarmayıbsa, bu, daha pisdir. Yeri gəlmişkən, Qubad İbadoğlu İsa Qəmbərin rəhbərlik etdiyi Milli-Strateji Düşüncə Mərkəzinin üzvüdür. Bildiyim qədər onun yığıncaqlarına da qatılır. Bəs niyə o, ifşa olunaraq bu qurumdan kənarlaşdırılmır? Yəqin İsa Qəmbər gözləyir ki, Qubad İbadoğlu özü oradan istefa versin və yalnız bundan sonra onun xəyanətkar olduğunu, hakimiyyətə işlədiyini dilə gətirsin..."

"2006-cı ildən sonra İsa Qəmbərin müqaviməti ilə qarşılaşdıq"

Ə.Talışxanlı İsa Qəmbərin Arif Hacılinı seçməklə və qurultaysonrası açıqlamaları ilə Müsavatı və özünü bataqlığa sürüklədiyini bildirib: "Bataqlığa düşənin istenilən kiçik hərəketinin isə onu hara apardığını hamı yaxşı bilir. Kənardan müdaxilə olmasa, sonuc yaxşı olmayacaq. Bu müdaxilə isə yalnız Müsavat partiyasının üzvlərinin birgə səyi nəticəsində edilə bilər. Partiyayı xilas etməyin, onun nüfuzunun bərpasının yeganə yolu cəmiyyətdə nüfuz olan bir nəfərin başqan olmasındadır. Qəribədir ki, qurultayda və qurultaydan sonra

AXCP-Müsəvat qarşıdurması bitməyib

Əli Kərimlinin Arif Hacılinı rədd etməsinin əsas səbəbləri

Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsəvat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özünü kifayət qədər doğruldub. 1992-ci ildən başlayaraq AXCP-Müsəvat arasında gözdə görünməsə də bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə, qeyd etmək mümkündür ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib.

Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXCP-nin tərkibində yaradılan "Yurd"-a rəhbərliyi Əli Kərimli edib. "Yurd"-un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Əli Kərimlinin cəbhənin sükani arxasına keçməsi ilə bağlı olub ki,



bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiya məxsus "Azadlıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə ifadə edilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da labüd hala söykənirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə və BQP-yə ayrılması arxasında da məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir.

Belə olan halda AXCP və Müsavat partiyaları arasında yaşanan düşmənçilik və qarşıdurmalardan sonra "birliyin" olması gülünlükdür. Elə bu səbəbdən də bu günlərdə Müsavat başqanı Arif Hacılinın AXCP sədri Əli Kərimli ilə görüşdə qarşı tərəfdən rədd cavabı alması da belə düşünməyə zəmin yaradır. Düzdür, Müsavat başqanı baş tutan görüş barədə uğursuz siyasi gediş cəhdi edərək, guya həmin görüşün pozitiv notlara kökləndiyini iddia etsə də, ilk görüşün budur ki, Əli Kərimlinin onun partiyasına və şəxsiyyətinə qarşı münasibəti elə əvvəlki tək də qalmaqda davam edir. Məsələn, Arif Hacıli Əli Kərimli ilə görüşü barədə deyib ki, görüş iki saata qədər davam edib. Yəni görüşün uzunmüddətli keçirilməsi ortada olan narazılığın və ziddiyyətin ilk göstəricisi kimi qiymətləndirilir. Çünki əgər ortada anlaşma olsaydı, bu görüşün müddəti uzağı bir saat davam edərdi. Lakin bu, baş vermədi.

Sözügədən məsələ ilə bağlı AXCP funksionerləri belə "birliyə" ehtiyac olmadığını bildiriblər.

Fuad Qəhrəmanlı: "Müsəvat kimi özümüzü gündəmdə saxlamağa ehtiyacımız yoxdur"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələyə münasibətində etiraf edib ki, onun təmsil olunduğu təşkilat, ümumiyyətlə, Müsavat partiyası ilə birgə əməkdaşlıq etməkdə maraqsızdır: "Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də

həvəsimiz". F. Qəhrəmanlı onu da vurğulayıb ki, istər seçkilərdə, istərsə də seçkilərdən kənar olaraq, Müsavatla əməkdaşlığa getməyəcəklər. Sitat: "Partiyanın yeni proqramının hazırlanması istiqamətində də işlər aparılır. Parlament seçkilərinə "Milli Şura" formatında gedəcəyimizi düşünürük. Belə ki, təmsil olunduğum partiya "Milli Şura"dan kənarda qalan heç bir digər siyasi təşkilatla seçkilərə qatılmağı nəzərdə tutmayıb. Bu baxımdan, AXCP parlament seçkilərinə "Milli Şura" ilə gedəcək və kənarda qalan müxalifət partiyalarına heç bir təklif irəli sürməyəcəkdir".

F. Qəhrəmanlı "Necə bir birliyə ehtimad etməli" başlıqlı statusunda Müsavata etibar edilmədiyinə də işarə vurub. Bildirib ki, "Milli Şura"nın koordinasiya şurasına seçkilər çox uğurla keçib: "21 nəfərlik tərkibə baxmaq kifayətdir ki, təkə müxalifətin elitasının "Milli Şura"da birlişdiyini görəsən. Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin nümayəndələri var. "Milli Şura" real müxalifətin birliyidir. Ona görə də "Milli Şura" ilə birlikdə olmağa iradəsi qatmayan, qrumu tərk edənlər təkə müxalifətin birliyindən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki məfhum deyil, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir".

Bütün bu proseslər bir daha göstərir ki, daima intriqa və qarşıdurmalarda olan hər iki partiya bu dəfə də birgə əməkdaşlıq formatına gedə bilməyəcəklərini təsdiqləyir.

Rəfiqə HÜSEYNOVA

səslənən ittihamların çoxu MNTK-ya yönəlib. Bu qurum gah fəaliyyətsizlikdə, gah da tərəf olmaqda günahlandırılır. Fəaliyyətsiz bir orqan necə tərəf ola bilər? Özlərinin dediyi kimi "10 ildə 5 dəfə Müsavatın qapısını açmayanlar" necə qeyri-obyektiv qərar qəbul edə bilərdi? Əgər MNTK bizim vaxtımızda tərəf olubsa, onda qrup maraqlarına uyğun olan bircə qərarı açıqlasınlar. MNTK-nın iclas protokolları Müsavatın qərarahındadır, buyurub araşdırınlar. MNTK-nı icra aparatının işçiləri ilə müqayisə etmək isə lap absurddur. Çünki MNTK qurultayda seçilir və onların hər biri hansı namizədi müdafiə edəcəyində sərbəstdir. Düzdür, MNTK üzvlərinin əksəriyyəti Arif Hacılinı başqan kimi görmürdülər. Bunun da səbəblərindən biri Arif Hacılinın təşkilat məsələləri üzrə başqan müavini seçildəndən sonra öz qrupunun maraqlarına uyğun qərarların qəbul edilməsinə çalışması olmuşdu".

Müsavətin keçmiş üzvü partiyanın bərpasından bu günə kimi yaranmış bütün konfliktlərin bir tərəfində Arif Hacılinın olduğunu deyib. Onun sözlərinə görə, hazırkı başqanla konfliktə olan müsəvatçıların əksəriyyəti par-

tiyanı tərk edib. "Biz isə partiyanın maraqlarına və nizamnaməyə uyğun olaraq səlahiyyətlərimiz çərçivəsində bunun qarşısını alırdıq. 2006-cı ildən sonra İsa Qəmbərin müqaviməti ilə qarşılaşdıq. MNTK-nın fəaliyyətinin zəifləməsinin səbəbi də bu oldu. Bir vaxtlar yüz minlərlə insanı küçələrə çıxaran 22 illik partiya sonuncu mitinqə 220 nəfər adam çıxarırsa, bunun məsuliyyəti kimin üzərinə düşür?" - deyər Talışxanlı qeyd edib.

Göründüyü kimi, atriq tam şəkildə əyan olur ki, bu gün İsa Qəmbərin qeyri-rəsmi başqanlıq Müsavatın xəmirində çox su aparmalı olacaq. Hətta düşünmək mümkündür ki, yaxınlarda partiya daxilində fraksiya yaratmaq, yeni rəhbərliyə qarşı müxalifətçilik edəcəyini danmayan Tural Abbaslı, o cümlədən, onu dəstəkləyən bir qrup gənc müsəvatçılar da oradan ya uzaqlaşdırılacaq, ya da istefa verməyə məcbur ediləcəklər. Bu faktor isə bir daha Müsavatın dərin uçuruma doğru yuvarlandığını sübut edən başlıca amillərdən biri və birincisidir.

Rövşən RƏSULOVA

Hüquqi dövlət, qət etmək və iradə azadlığı

Gerçəkliyin anlayışlar sistemində dərk edilməsi, dünyanın məntiqi formada inikası-insan azadlığının zəruri müqəddəm şərtidir. Bununla birlikdə bu, yalnız elə bir imkandır ki, özünün gerçəkliyə çevrilməsi üçün müəyyən şərtlər tələb edir. Azadlığın çox mühüm şərtlərindən biri iradədir.

Bəs iradə nədir? İradə azadlığı özünü nə də göstərə bilər və necə meydana çıxır? "İradə" anlayışı insan psixikasının fəal tərəfini, onun daxili fəallığını, məqsədli səylərini, şəxsiyyətin bu və ya başqa bir məqsədə nail olmaq üçün mərkəzləşdirilmiş istiqamət aldığı xarakterizə edir. İradə həmişə səy göstərmək deməkdir, maneələrə üstün gəlmək, hərəkət etmək üçün subyektin daxili qüvvələrini səfərbərliyə almaq deməkdir. İradənin spesifik xüsusiyyəti arzularını tənzim etmək, dəlillər seçib götürmək fəaliyyət hallarını təmizləmək qabiliyyətindən ibarətdir. V.Davidoviç yazır ki, iradə problemi iki prinsipin ən qədim antinomiyası, yəni ziddiyyəti ilə sıx əlaqədardır; bu prinsipərdən biri, İncil postulatına "Əvvəlcə söz olmuşdur", ikincisi isə Htenin "Əvvəlcə iş olmuşdur" tezisində ifadə edilmişdir. Bu məsələnin ardıcıl materialist həlli fəaliyyəti birinci yerə çəkməyi tələb edir. Fransız psixoloqu Hairri Vallon məsələnin belə anlaşılmasını öz əsaslı tədqiqi əsərinin sərlövhesində çox yaxşı ifadə etmişdir: "Hərəkətdən düşün- "etiqaadın psixoloji və doqmatik məzmununu" ifadə etməlidir. Bəs etiqaad nədir? Pravoslav katexizması etiqaada belə tərif verir: "Etiqaad-gözə görünməzin sanki görünməsinə, arzu olunanın sanki mövcudluğuna əmin olmaqdır." "Bilik" təcrübəyə əsaslanır, etiqaad isə həqiqətin şəhadətinə, inama, "Bilik əqlə mənsubdur, etiqaad-qəlbə". "Nə üçün tək cəzə bilik deyil, başlıca olaraq etiqaad tələb olunur? Təlimin predmeti ölçətməz Allah olduğu üçün, onun bir çox hissələrini zəka əhatə edə bilməz"-Dialektik teologiya adlanan cərəyanın nümayəndəsi, İsveç teoloqu Karl Bart açıqcasına deyir ki, "etiqaad nəhayət etibarilə. Allah qarşısında insanın ümumi təslim olmasıdır." Alman protestant ilahiyətçisi Rudolf Bultman, etiqaadın mahiyyətini, bizi maraqlandıran cəhətdən, bəlkə də daha qabarıq və açıq şəkildə xarakterizə etmişdir. O, etiqaadı texnologiyanın mərkəzi kateqoriyalarından biri hesab edir və ona "insanın özünün özündən azad olması" deyər tərif verir. Bu anlayışın mahiyyətini daha dəqiq və aydın ifadə etmək çətinidir.

Aydındır ki, bu doqmatlar əsas olaraq götürülsə, mənəvi

aksiomalar kimi nəzərə alınarsa, burada heç bir rasionalizmdən, fikir azadlığından söhbət gedə bilməz. Kor-koranə etiqaadın tərəfdarları və müdafiəçiləri iddia edirlər ki, bu etiqaad insana daxili sakitlik gətirir, qəlbin dincliyinə səbəb olur, onu şübhələrdən xilas edir, insana azadlıq verir. Etiqaad edən bəxtiyardır-dünya onun üzünə gülür". Bəlkə, doğrudan da, etiqaad insanı "azad" edir, insanın yaşamasını asanlaşdırır, onu çətin vəziyyətləri həll etmək zərurətindən uzaqlaşdırır, həyatın irəli sürdüyü müşküllərdən "azad edir". Fanatikcəsinə etiqaad edənlər üçün hər şey tamamilə aydındır: hər şey Allahın iradəsindədir. Bu "azadlıq-insanı spesifik insani olan hər şeydən, bəşər nəslinin ən yüksək iftixar obyektini olan şeydən-maraq coşğunluğundan, idrak meylinə, yaradıcılıq ehtiyaclarından azad edir.

Bu cəhətdən baptistlərin təskinlik vermək haqqında, etiqaadın ruhi yaraları sağaltmaq, onlara şüfa balzamı axıtmaq qabiliyyəti haqqında tezisləri səciyyəvidir. Həyatı nə isə əzab və əziyyətlə dolu olan və rəfədlilməz bir faciə hesab edən baptizm idoloqları bu əziyyətləri Allahın sınağı kimi danışıqsız qəbul etməyə, Allaha minnətdar olmağa çağırırlar. Baptist vaizləri təlqin edirlər ki, əzab xeyirlidir, o, insanı təmizləyir, onu həyatın mənasızlığından azad edir. Baptizm ideologiyasının görkəmli tədqiqatçısı L.N.Mitroxin sədaqətli baptist haqqında danışıq belə bir "azadlığı" çox dürüst qiymətləndirərək deyir: "O, həyat haqqındakı mühakimələrdə adadlıq əldə edir, bu azadlığın səmərəsi isə laqeydlikdir. Bu mənəvi miskinliyin sükut halıdır, şövsüz quru arzulardır. Burada əzablarla laqeydlik insanın öz mənəvi aləmindən, onun özünü dünyada marağı olan fəal ictimai varlıq kimi anlamasından imtina etmək bahasına başa gəlir."

Məntiqsizliyi intuisiyanı göylərə qaldırıb onu məntiqə qarşı qoyan idealist fəlsəfə sistemləri sönməkdə olan etiqaada yardım göstərməkdə dinə az kömək etməirlər. Bunların içərisində birinci yeri şübhəsiz ki, Berqsonun intuitiv fəlsəfəsi tutur. Bizim ərimizdə elmi biliyi və məntiqi "məhv etmək" sahəsində bu qədər çox səy göstərmiş başqa görkəmli bir filosof olmamışdır.

Məntiqsiz intuitivizm hələ XIX əsrdə geniş inkişaf etmişdi. Onun yayılmasında Şopenhauer xüsusi rol oynamışdır. Lakin onun mühakimələrindən intuisiya əgər, necə deyər, intellektuallaşmış halda idisə, bizim zamanımızda intuitivizmdə zərər qədər də rassionalizm yoxdur. Keçmişdə intuisiya zəkanın aləti, intellektual idrakın forması hesab edilirdisə, XX əsrdə onu intellektual olan hər şeyə, zəkanın özünə qarşı qoymağa başladılar. Belə sistemlər meydana az çıxmamışdır. Bunların içərisində Qusserlin fenomenologiyası da, Koçenin fəlsəfəsi də, praqmatizm, freydizm nəzəriyyələri və s. də vardır.

Rasional fikrin suveren və azad olmasına qarşı öz hücumlarından ən ardıcıl Anri Berqson olmuşdur. Onların rəyincə, insan zəkası elə qurulmuşdur ki, öz-özünə zəncir hazırlayır. Bu zəncirlər elmin, məntiqin zəncirləridir, varlığın rəsonal mənasını axtarmaqdadır. Əgər azad olmaq istəyirsən, bu zəncirləri qırıb at, varlığın mənasızlığını və axmaqlığını dərk et. Sənin "mən"ini tapdalaşacaq, sənin "ekzistensiyanı" tamamilə məhv edəcək ölümdən ancaq etiqaad vasitəsilə xilas ola bilərsən. Etiqaad insana ümid verir, onu qanadlandırır, heç bir sübut tələb etmir, o, insanın ən məhrəm cəhətləri ilə qovuşur, xilas olmaq və azadlıq etiqaadındır. Belə bir konsepsiya ilahiyatçılar üçün səciyyəvidir, lakin ilahiyatçıların və teoloqların heç də hamısı belə düşünmür. Bizim üçün burada bir cəhət mühümdür: ekzistensializmin dini qolu dini baxışların bütün növlərinə xas olan bir şeyi-bilik ilə etiqaadı bir-birinə əks qoymağı, azadlığı yalnız etiqaadın verə bilməsi haqqındakı iddianı daha qabarıq şəkildə təcəssüm etdirir.

Bu mənada K.Kaspersin "fəlsəfi etiqaad" adlanan şeyi əsaslandırmaq cəhdləri səciyyəvidir. 1948-ci ildən başlayaraq K.Yaspers "Fəlsəfi etiqaad", "Vəhy qarşısında fəlsəfi etiqaad", "Fəlsəfəyə giriş" kitablarında etiqaadın elə postulatlarını ifadə etməyə çalışır ki, bunlar elm-din alternativini çərçivələrindən kənara çıxmış olardı. K.Yaspersin fikrincə, mövhamsız, dini ehkamsız etiqaad subyekt üçün "hər şeyi əhatə etən məkanı" saxlamalı, "dərk edilmiş varlıqda onu itib batmağa" qoymamalı "eksistensiyaya" (başqa sözlə ruha) transsendensiya (oxu-"allah" ilə) ilə əlaqə saxlamağa imkan verməlidir. Demək lazımdır ki, elm ilə dini, zəka ilə etiqaadı "birləşdirmək" üçün edilən və heç də ilk olmayan bəhd də müvəffəqiyyət qazanmadı və qazanma bilməzdi. İstər K.Yaspers



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

özünü, istərsə də onun, teoloqlar cəbhəsindən olan şərhçiləri nəhayət etibarilə etiraf edirlər ki, "fəlsəfə etiqaadın" bütün quruluşu bütövlüklə ilahiyət xarakteri daşıyır. Səfərlənmiş bütün ilahiyət xarakteri daşıyır. Səfərlənmiş din isə heç bir başqa şey deyil, din olaraq qalır. Zəka üzərinə dinin hücumları lap qədimlərdən davam edir. Hələ II əsrdə Tertullian özünün məşhur kədərli formulunu elan etmişdi: "Buna inanıram, zira və sadəcə olaraq, bilik deyil, insanın iradəsi hissələri və səyləri ilə mayalanıb əqidəyə çevrilmiş bilikdir."

Heç bir şeyə inanmayan, heç bir şeyə sədaqətli olmayan, əziz bir şeyi olmayan bir adam-faydasız şübhələrlə yeyilib kəllənmiş olan abırsızdır. Bizim üçün etiqaad eyni zamanda şəxsiyyətin məqsədini, onun əsas qayəsini müəyyən edən əxlaqi keyfiyyətlərdən biridir. Etiqaad-insanın öz həyatı üçün meyar götürdüyü öz hərəkətlərini uyğunlaşdırdığı mənəvi və əxlaqi ideallardır. Seçilmiş olan həyat məqsədlərinin əxlaqi dəyərinə və elmi-siyasi həqiqiliyini şüurlu inam şəxsiyyətin bütövlüyünü müəyyən edir, onun azadlığının müqəddəm şərtlərindən biri kimi meydana çıxır. Belə bir inamın, etiqaadın quru fanatizm ilə heç bir əlaqəsi yoxdur, belə inam bilikdən ayrılmazdır. Bir zaman İ.İ.Meçnikovun çox yaxşı dedi ki "əgər etiqaadsız yaşamaq olmazsa, bu etiqaad biliyin qüdrətinə inamdan başqa ayrı bir şey ola bilməz."

Bizim rədd etdiyimiz etiqaad, tənqidə uyuşmayan din tərəfindən insana zorla qəbul etdirilən kor-koranə, məntiqə zidd, düşüncədən məhrum inamdır. Bu dini şüurun elə bir tərkib hissəsidir ki, reallığı xəyal ilə əvəz edir, şüurluluq üzərində şüursuzluğun üstünlüyünü təmin edir, xəyalları gerçəklik kimi qə-

lənə verir. Dini hislərin əsas psixoloji momenti olan etiqaadsız din yoxdur.

Etiqaad haqqında məhz belə təsəvvürlərə ərxalanan ilahiyət biliyi şəxsiyyət azadlığının "düşməni" adlandırır ona hücumlar edir. İlahiyatçıların və dinpərəst filosofların bir çoxu iddia edirlər ki, elmi bilik insanın azadlığı üçün təhlükəlidir. Belə bir mövqə ekzistensializmin dini qoluna daha aydın ifadə edilmişdir.

Hələ vaxtilə, eksistensializm sələfi olan S.Kyerkeqor Hegelin bilik ilə azadlığı eyniləşdirən müddəasını tənqid etmişdi. Kyerkeqor yazır: "Zəka insan azadlığının qatildir, şəxsiyyətin qatildir. Zəka elə bir ümumilik, zərurət səltənəti yaradır ki, burada müxtəlif imkanlar arasında seçimlə ola bilməz, çünki imkanların özü yoxdur. İnsan şəxsiyyəti isə həmin səltənətin qurbanı olur." Qatı asketik fərdiyətçi Kyerkeqor biliyi kor-koranə, zəka ilə bağlı olmayan etiqaad ilə əvəz edir. O deyir ki, yalnız etiqaada fərdilik aşkara çıxır, iradə özünü göstərir, azadlıq ifadə olunur. Elm insanı simasızlaşdırır, "tarazlaşdırır"-etiqaad isə onun "öz daxili aləminə çəkilməsinə", özünü subyektiv surətdə başa düşməsinə imkan verir. Kyerkeqorun bu ideyaları müəyyən dərəcədə Haydegger və Yaspers tərəfindən qəbul edilən quruluşa qarşı azad surətdə çıxış edir, öz təleyini əsrin qabaqcıl ideyaları ilə bağlaya bilər. Bunları etməkdə o, həmişə azaddır və tərəqqini müdafiə etməkdən çəkinməkdə, haqq işi olmayan bir işi müdafiə edənlər cəbhəsinə keçməkdə heç bir şey ona bəraət qazandıra bilməz.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Övladlar arasında ideal yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərfini çox vaxt nəzərə almırlar. Bu da öz növbəsində uşaqlar arasında problemlərin yaranmasına səbəb olur. Bəs övladlar arasında ideal yaş fərqi nə qədər olmalıdır? Birinin 5, digərinin 12 yaşı. Bir çox vaxtlarda isə bu yaş fərqi ailədəki övladlar arasında daha çox olur. Uşaqlar arasındakı yaş intervalı isə onlar arasında bir çox problemlərin yaranmasına səbəb olur. Yaş fərfinin uşaqlar arasında çox olması isə onlar arasında ünsiyyət probleminə səbəb olur. Belə uşaqlar bir-birlərinə qarşı daha diqqətsiz olurlar. Mütəxəssislər hesab edir ki, az yaş fərqi də müəyyən problemlərə səbəb olur. Yəni 2 yaşa qədər fərqi olması uşaqlarda adətən qarşılıqlı qısqanclıq hislərinə gətirib çıxarır. Psixoloqlar isə hesab edirlər ki, uşaqlar əsasən bacı və qardaşlarını 4-5 yaşında qəbul etməyə başlayırlar. Çünki 4-5 yaşdan balaca uşaqlar özlerini anadan çox asılı vəziyyətdə hiss edir və onun bir parçası olduğunu hesab edirlər. Ancaq bu müddət ərzində uşaqlar anadan az da olsa uzaqlaşır və başqa bir uşaq ilə paylaşmağa qismən də olsa hazır olurlar. Və artıq həmsöhbət və oyunlar oynamaq üçün tərəfdar axtarmağa başlayırlar. Buna görə də uşaqlar arasında ideal yaş fərqi 4-5 dir.

Səddam Hüseynin böyük qızı dizayner oldu

İraqın keçmiş lideri Səddam Hüseynin böyük qızı Raqhad Hüseyn zərgerlik məmulatları üzrə dizayner oldu. Trend-in cümə günü İHA agentliyinə istinadən verdiyi məlumata görə, R.Hüseyn hazırda İngiltərədə yaşayır. O, atasının daha əvvəl verdiyi bilərənk sayəsində dizaynerliyə başladığını bildirib. 46 yaşlı R.Hüseyn əl işlərində İraqdan ilham aldığını vurğulayıb.

ELAN

Cəbrayılva Tamella Mehmanqulu qızına 1989-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi tərəfindən verilmiş Bağçının üzvlük kitabçası (Çlenskaya knijka sadovoda) sənədi itdiyi üçün etibarsız sayılır.

Məmmədov Oqtay Lətif oğluna Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən BRFX Balıqçılıq zavodu tərəfindən verilmiş əmək kitabçası itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

28 yanvar



Neymar: "Ronaldo lazımı cəzanı almalıdır"

"Barcelona"nın hücumçusu Neymar "Real"ın futbolçusu Kriştiano Ronaldonun "Kordoba"ya qarşı matçda rəqib oyunçusunu vurduğu epizoda münasibət bildirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı oyunçunun etdiyi hərəkət səbəbindən cəzalandırılmasının vacibliyini deyib: "Ronaldonun cəzalandırılması lazımdır. Əgər futbolçuya qarşı kobud oyun olubsa, lazımı cəza da verilməlidir". Neymar bəzən futbolçuların matç zamanı rəqib oyunçular tərəfindən təxribata məruz qaldığını da qeyd edib: "Zinəddin Zidan və mənəm də üzləşdiyim bu cür təxribatlar olub. Ancaq bütün bunlara baxmayaraq, futbolçu hər zaman soyuqcanlı olmalıdır". Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tuturunda "Kordoba" ilə oyunun 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun neçə oyunluq cəza alacağı maraqla gözlənilir.

Dünyanın ən yüksək statuslu güləş hakimləri arasında 3 azərbaycanlının da adı var

Dünyanın güləş hakimlərinin yeni statusları açıqlanıb. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildirilən ki, Dünya Güləş Birliyi (DGB) hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub. Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsinə dəyişiklik olub. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var. DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası "S"-lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Aliyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya Oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Aliyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib. DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurla çıxıb və I dərəcəyə yüksəlib. Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə III dərəcə hakimlik adı alıb. Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.



"Maradona və Kroyff ikisi birlikdə belə Messiyə tay ola bilməz"



edək ki, Messi bu vaxta qədər 4 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

"Messi gördüyüm futbolçular arasında ən güclüsüdür. Onun tayı-bərabəri yoxdu". Apasport.az saytının məlumatına görə, bu sözləri "Barcelona"nın əfsanəvi futbolçusu Marsial Pina deyib. 1969-1977-ci illərdə Kataloniya klubunun formasını geyinmiş keçmiş yarımmüdafiəçi maraqlı fikir səsləndirib. O, Messini əfsanəvi futbolçular Dieqo Maradona və Yohan Kroyffdan da üstün tutduğunu qeyd edib: "Messinin hərəkətləri mükəmməldir. Onun oyununa baxmaq insana zövq verir. Çalışsın ki, Leonun iştirakı ilə keçirilən matçları buraxmayım. Mənə görə, Maradona və Kroyff ikisi birlikdə belə Messiyə tay ola bilməz". Qeyd

"Qarabağ"ı yadınıza salın"

Ukrayna millisinin baş məşqçisi Mixail Fomenko Azərbaycan klubları haqda fikirlərini bildirib. Qol.Az-ın matchday.ua saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Azərbaycanın top klubları Ukrayna komandalarından geri qalmırlar. Bu zaman Fomenko "Qarabağ"ın adını çəkib. "Qarabağ"ın Avropa Liqasında bizim "Dnepr"lə oyunlarının yada salın. Azərbaycan klubları daim qarşılıqlı avrokubokların qrupunda oynamaq məqsədi qoyurlar" - deyərək bildirib.



TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə davətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımı məlumatı qısa zamanda çatdırma biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın, müştərilərin rəğbət və məmnuniyyətini qazanın, rəqiblərdən öndə olun!



012 122

QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

"Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500